

# Türk Güneydə yənə aldanacaqmı?

# Hürriyat

Nº42 (3240) 6 Dekabr / 2022-ci il

SİZİN ÜÇÜN QƏZET

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik

ANA XƏBƏR



ADP  
hakimiyətə  
çağrış  
etdi

## Rusiya və İran "cütlüyü" Türkiyə-Azərbaycan birliyinə qarşı

Bölgəsəl müstəvidə Türkiyə tərəfindən sıxışdırılan Rusiya-İranı "qucağına almaqla" Ankra-Bakı tandemində qarşı balans yaratmağı düşünür...



Xəbər

### "Adamı mənəvi cahatdən öldürürülər"


"Lirik mahnıların kralıçası", tanınmış bəstəkar Ətiqə Ələkbərova həkimlərdən narazıdır



Xəbər

### "Na qədər ki, Bələdiyyə sədriyəm, sizə torpaq verməyacəm"

Göyçay rayon sakinləri pay torpaqlarının ədalətli bölünmədiyini iddia edirlər...



### Gəncənin "Fil qulağı"nda yatan rəhbərliyi

Bilindiyi kimi, bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Sənan Məhərrəmov bir çox şəxslərə qarşı dələduzluq edərək yoxa çıxıb. Əldə etdiyimiz yeni faktlara görə, Sənan Məhərrəmov baş nazir Əli Əsədovun imzası ilə saxta sənəd hazırlayaraq şəxslərə göstərməklə, bu işdə şəhər rəhbərliyinin də əlinin olduğunu bildirməklə külli miqdarda pul yiğib. Artıq 30-dan artıq şəxsin aidiyəti qurumlara şikayəti daxil olub. Aralarında qazi və müharibə iştirakçılarının da olduğu bir çox şəxslərdən bir milyon manatdan artıq vəsait yiğildiği ehtimal olunur...

Tibb

### İnsan anatomiyasında riyazi sırlar


Allahın yaratdığı bütün canlılar kimi, insan anatomiyası da riyazi qanunauyğunluğa tabedir. Bu yazımızda sizinlə bərabər bu qanunauyğunluğa nəzər salacaqıq.  
**Allah dərgahına əl açan insan məscidə bənzəyir**  
İki əllərini Haqq dərgahına qaldıraraq (və yaxud, səcdə edərək) Rəbbinə dua edən insana kənardan diqqət etsek, iki əlləri qoşa minarəyə, başı günbəzə, sinəsi (qalbi) otığa bənzəməklə, canlı məscidi xatırlatdığını görərik. Onda dərk edərik ki, "Bir insanların qəlbini sindirməq bir məscidi uçurmağa bərabərdir" məsəli hecdən yaranmayıb, məhz bu hikmətdən qaynaqlanır...

11

GÜNÜN NƏBZİ

Siyasət

"Azərbaycan galən il Rusiya "sülməramılıları"nın çıxarılmasını tələb edə bilər"



Fərhad Mehdiyev: "Bəlkə elə Nikol Paşinyan da Laçın dəhlizi üzərində nəzarətimizin bərpa olunmasını istəyir, çünkü..."

8-9

Baxış

### Moskvanın Azərbaycanda yaratdığı "şər aparlığı"

Onlar illər boyu ciddi-cəhdələ xərçəng metastazı kimi dövlətin bütün əzalarını zəhərləyib...

3

Ölkə

### Qazi anası 16 ildir ədalətsizliyə qarşı mübarizə aparır

Şəmkirdə 44 günlük Vətə Müharibəsi qazisinin vərəsəlik hüququ tapdalanıb

7

Şəxsiyyət

### Əhməd Seyidov fenomeni

Zaqafqaziyada və Orta Asiyada ilk pedaqoji elmlər doktoru

12

Cəmiyyət

### Sabiq nazırın məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirildi

4

Xəbər

## Dünyada an çox silah satan ölkələr...

Ötən il Türkiyə şirkəti silah satışından 62 faizlik artım əldə edib



**2021**-ci ildə dünyada 100 an böyük silah və hərbi xidmət şirkətinin satışı 592 milyard dollara çatıb. Bu, 2020-ci illə müqayisədə 1.9 faiz artım deməkdir.

Hurriyyet.az xəbər verir ki, dekabrın 5-də Stokholm Beynəlxalq Sülh Araşdırmları İnstitutu (SIPRI) bu haqda hesabat yayıb.

Arlıq yedinci ildir dünyada silah satışları ardıcıl yüksəlir. 2020-21-ci illərdə artım 2019-20-ci ildəkindən (1.1 faiz) yüksəri olsa da, Covid-19 pandemiyasına qədərki dörd ilin ortalaması göstəricisinən (3.7 faiz) aşağıdır.

### Təchizat, sanksiyalar

Pandemiyanın 2021-ci ildə təchizat zəncirində yaratdığı problemlər silah industriasından da yan keçməyib.

"Davamlı təchizat problemləri olmasayı, 2021-ci ildə silah satışında daha böyük artım baş verərdi. Həm böyük, həm də kiçik şirkətlər il ərzində satışlarının təsirləndidirini deyiblər. Airbus, General Dynamics kimi şirkətlər işçi çatışmazlığı ilə üzləşib", - SIPRI-da Hərbi xərclər və silah istehsalı programının direktoru Dr. Lusi Bero-Sudro (Dr Lucie Braud-Sudreau) deyib.

Ukraynaya qarşı müharibə ilə əla-qədar Rusiya şirkətlərinin istehsalı artırması xəbərləri gəlsə də, onların yarımkəciciləri çətinliklə əldə etdiyi bildirilir. Həm də bu şirkətlər müharibəyə görə sanksiyalar altındadır. Məsələn, data çatışmazlığına görə ilk 100-lüyü daxil olmayan "Almaz-Antey" şirkəti silah ixracının bir hissəsi üçün ödənişləri ala bilmədiyini bildirib.

### ABŞ, Avropa şirkətləri

Siyahıdakı 40 ABŞ şirkətinin 2021-ci ildə ümumi satışı 299 milyard dollar olub. Şimali Amerika 2020-ci ille müqayisədə silah satışında azalma baş verən yeganə regiondur. 0.8 faizlik azalma ötən il ABŞ iqtisadiyyatında yüksək inflasiya ilə izah olunur.

2018-ci ildən bəri 100-lükdəki ilk 5 şirkət ABŞ-a məxsusdur.

İlk 100-lüyün 27 şirkətinin qərargahı Avropada yerləşir. Onların cəmi silah satışı 2020-ci illə müqayisədə 4.2 faiz artaraq 123 milyard dollara çatıb.

Hərbi aerokosmik sahə üzrə ixtisaslaşmış Avropa şirkətlərinin çoxu 2021-ci ildə təchizat zəncirində pozuntulardan dolayı itkilərlə üzləşdikləri deyiblər.

### 109 milyard dollar

Ötən il Asiya və Okeaniyadan 21 şirkətin ümumi satışı 136 milyard dollar olub. Bu, 2020-ci ildəkindən 5.8 fa-

iz çoxdur.

Siyahıdakı səkkiz Çin şirkətinin ümumi satışı 6.3 faiz artaraq, 109 milyard dollar təşkil edib.

İlk yüzlükdə Rusyanın altı şirkəti var, onlar 2020-ci ildəkindən cəmi 0.4 faiz çox, 17.8 milyard dollarlıq silah sata biliblər. Ümumilikdə ötən il Rusyanın silah sənayesində durğunluq əlamətləri müşahidə olunub.

### Türkiyənin 2 şirkətinin cəmi gəliri 3.4 milyard dollar olub

Ötən il Türkiyə, Ukrayna, Hindistan şirkətlərinin satış gəlirləri ümumi satışın 1 faizindən də azını təşkil edir.

İlk yüzlükdə Yaxın Şərqi dən beş şirkət var və onların ötən il silah satışından ümumi gəliri 15 milyard dollar olub. Bu şirkətlər əsasən yüksək ixtisaslaşmış hərbi məhsullar buraxırlar. Onların gəlirinin 92 faizi hərbi sektordan qaynaqlanır.

Siyahıda 38-ci yerde olan "Israel Aerospace Industries" in satışı ise cəmi 1.9 faiz artıb. Siyahıdakı üç İsrail şirkətinin cəmi gəliri 11.6 milyard dollar olub ki, bu da 2020-ci ildəkindən 3.0 faiz çoxdur.

Elə Azərbaycanın da silahı əsasən İsraildən aldığı bildirilir.

Türkiyənin "Turkish Aerospace" şirkəti siyahıda 84-cüdür, silah satışında 62 faizlik artım qeydə alınır.

"Turkish Aerospace" və ASELSAN (56-ci yerdədir) şirkətlərinin cəmi gəliri 3.4 milyard dollar təşkil edib.

Hazırladı: RƏŞAD



### Əyləncə səhifəsi

## Zelenski "İlin Adamı" elan edildi

"Financial Times" Ukrayna prezidentini Uinston Çörçillə müqayisə etdi

Britaniyanın "Financial Times" qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini "İlin Adamı" elan edib. "Fevral işğalından əvvəl bir çox ukraynalılar onun yüksək vəzifəyə gəliliyi ilə barışa bilmir, "təlxək" və "həvəskar siyasetçi" hesab edirdilər. Lakin 44 yaşlı Zelenski inanılmaz liderliyi və döyümlülüyü sayəsində tarixdə layiqli yerini tutu bildi", - nəşr yazır.



"Financial Times" qeyd edir ki, Ukraynanın Kiyevə hücum def etməsi və Donbasda eks-hükum əməliyyatı keçirməsi bütün dünyani heyretləndirib. "Ukrayna orduzu Rusiya qoşunlarının əle keçirdiyi ərazilərin yarısını geri alıb və indi qışın gəlişi ilə Ukrayna hərbişərləri Donbas və Krim daxil olmaqla, bütün işğal olunmuş əraziləri azad etmək üçün cənuba və şərqə doğru irəliləyir", - yazan nəşr bildirir ki, həm prezident olduğu dinc dövrə, həm də müharibə zamanı olan çoxsaylı tənqidlərə baxmayaraq, Zelenski işgala müqavimət göstərmək üçün Qərb ölkələrini ir araya gətire bilən əvəzsiz lider kimi özünü göstərib.

"Uinston Çörçill ölkəsinə xilas etmək üçün radioda danışığı kimi, Zelenski də sosial mediadan amansızcasına Qərbdən hərbi və maliyyə dəstəyi istəmək üçün istifadə edib, xalqının acınacaqlı vəziyyətini Avropa və ABŞ liderlərinə qarşı mənəvi təsir vasitəsinə çevirib.

Zelenski həm də Rusyanın təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsərət və döyümlülüyünün təcəssümü oldu. Məhz bu səbəblərə görə "Financial Times" Zelenskini "İlin Adamı" kimi tanıdı", - nəşr yazır.

Hazırladı: RƏŞAD

**Təsisçi:**  
Sərdar Cəlaloğlu

**Baş redaktor:**  
Vüqar Məmmədov  
Tel: 070 333 22 85  
012 496 98 93  
E-mail: vuqar-mt@mail.ru

**Dizayner:**  
Seymur Həsənov

"Hürriyyət" qəzetinin internet unvanı:  
**Hürriyyət.az**  
E-mail: hurriyyet@mail.ru  
**Tiraj: 2500**

**Redaksiyanın ünvanı:**  
AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi, 31

Telefonlar: 496-10-72; 496-08-35

Lisenziyanın qeydiyyat nömrəsi: V 165  
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Əlyazmalar geri qaytarılmır.  
Redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnir və "Futbol+" servis" mətbəəsində çap edilib.

**HR**  
Bu işaretə altında dərc olunan yazılar reklam xarakterlidir.  
Qəzet 1991-ci ildən çıxır.

## "Nə qədər ki, Bələdiyyə sadriyam, siza torpaq verməyəcəm"

Göyçay rayon sakinləri pay torpaqlarının ədalətli bölünmədiyini iddia edirlər...

**G**öyçay rayonu, Ulaşlı-Şıxlı kənd sakinləri olan İsmayılovlar ailəsi tərəfindən "Hürriyət" in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetişimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

"Cənab President!

Yazaraq bildirmək istəyirəm ki, torpaq islahatı zamanı bizim ailəyə 1,97 ha torpaq sahəsi verilmişdir. Lakin verilən gündən etibarən cəmi 0,40 ha hissəsi mövcud olan torpaq sahəsinin qalan 1,57 ha hissəsi çayın uğğun tərəfindən ayırdığı üçün, həmin ərazi uçaraq yararsız hala düşmüştür. Halbuki "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində "ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzəre alınması" torpaq islahatının aparılması şərtlərindəndir.



Haqqımız olan 1,57 ha itmiş torpaq sahəsinin bərpə olunması üçün dəfələrlə aidiyəti qurumlara müraciət etsək də, şikayətimiz temin olunmamışdır. Tələbimizin təmin olunmamasının səbəbi olaraq bildirirlər ki, "ehtiyatda istədiyiniz qədər torpağı yoxdur".

Halbuki, torpaq islahından da önce yaşadığımız evin yanlığında mərhum valideynlərimizin yardımçı təsərrüfat kimi istifadə etdiyi 2.55 ha torpaqdan bizim payımıza düşən qədərini 1,57 ha ilə əvəz edilmiş üçün məraciət etsək də, bu tələbimiz də təmin edilməmişdir. 2007-ci ildə ilde isə qeyd etdiyim torpaq sahəsinin 1,10 ha hissəsi yaşadığımız kənd sakininə pay torpağı qismində verilmişdir. Həmin şəxs də öz növbəsində özünə ayrılan pay torpağını Ucar rayon sakininə satmışdır. Bundan sonra Ucar rayon sakini aldığı 1,10 ha torpaq sahəsində eləvə olaraq 0,60 ha ərazini qanunsuz şəkilde zəbt etmişdir. Biz bununla bağlı dərhal aidiyəti orqanlarla və yerli bələdiyyəyə öz etirazımızı bildirsek də, yenə şikayətimizə qərəzli yanaşılıraq, birtərəfli mövqə tutulmuşdur.

"Cənab President!

4 il öncə həmkəndlərimiz İsmayılov Rəvan Elnur oğlu iki baş inəyini həmin torpaq sahəsində otarmaq üçün icaze istəmişdir. O ilin yanında biz həmin torpaq sahəsində əkinçilik işlərinə hazırlıq görmək istədikdə, sturkturların birində mühafizəçi işleyen İsmayılov Rəvan Elnur oğlu bizi təhdid etdi, ölümlə hədəledi. Hətta idarə etdiyi avtomobilini üzərimizə sürət bizi öldürmeye cehd etmişdi. "Bu torpaq mənimdir, sizlərdən kimse buraya addım atarsa, onu qanına qəltən edərəm. Mən heç kimdən qorxmuram. Menim arxamda böyük bir ordu dayanıb, işlədiyim idarəye sizin dişiniz batmaz", - deməklə, mühafizəçi işlədiyi idarənin adından sui-istifadə edərək, bu qurumu özüne sıpər tutmaqdadır.

Rəvan İsmayılovun mərhum atası Elnurun hesabına vəzifəyə gelən kənd bələdiyyəsinin sədri Zəmiq İbrahimov "Nə qədər ki, Bələdiyyə sədri menəm, size torpaq verməyəcəm, bu torpağın Rəvanın olması üçün əlimdən gələni edəcəyəm", - deyir.

"Cənab President!

Sizdən çox xahiş edirik, bu işdə əlbir olan vəzifəli şəxslər bərəsində ciddi tədbir göresiniz və uzun illərdən sonra olşa belə, haqqımız olan mülkiyyət hüququmuzun tanınmasına köməklik göstərəsiniz. Sizə ailəmiz adından öz dərin təşəkkürümüzü bildiririk.

Jalə FAMILQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.

### ELAN

Bakı şəhərində 10 - TM - 244 dövlət nömrə nişanlı avtomobilin nömrəsi düşərək itmişdir.

Tapan şəxs(lər)dən xahiş olunur ki, bu nömrə ilə əlaqə saxlaşınlar: +994 50 342 88 76.

Nömrəni təqdim edən şəxsi mükafat gözləyir.

# "Adamı manavi cahatdan öldürürler"

"Lirik mahnilərin kraliçası", tanınmış bəstəkar Ətiqə Ələkbərova həkimlərdən narazıdır



**I**çəri şəhər sakini, bəstəkar Ələkbərova Ətiqə Sadıq qızı tərəfindən "Hürriyət" qazetinin redaksiyasına şikayət məktubu daxil olub.

Qeyd edək ki, Ə.Ələkbərova 200-dən çox mahnının müəllifidir. Onun yarıdcılığından Flora Kərimova, İlhamə Quşiyeva, Mətanət İsgəndərli, Sevda Eyyavəzova və bir çox müğənnilər bəhrelənlərlər. Ətiqə xanımı vaxtile "lirik mahnilərin kraliçası" adlandırdılar. Xanım II qrup əlildir. Səhəhətə bağlı problemləri çoxdur. Hal-hazırda bir sıra xəstəliklərdən eziyyət çəkir və səhətə ağırdır.

Ətiqə Ələkbərova müraciət etdiyi xəstəxanadan narazıdır. Onun sözlerini görgə, 31 oktyabrda səhətə pisləşdiy

ürün Əjdər Məlikov adına 6 sayılı Birleşmiş Şəhər Xəstəxanasına müraciət etsə də, faydası olmayıb: "Orada mənim xəstəliklərimlə bağlı dərdimə dərman etmədilər. Məlikov adına 6 sayılı Birleşmiş Şəhər Xəstəxanasının baş həkimi Bella İbrahimova ilə görüşmək istəyirəm".

16 günün içinde bir dəfə də olsun

başımı apara salmadılar. Oranın həkimlərinin hər birindən naraziyam. Mən indi başa düşürəm ki, pandemiya dövründən bu güne kimi insanlar niyə həkimlərdən qorxular. Çünkü, həqiqətən de

rahimovanın nədənsə məni görən gözü yoxdur. Pul da təklif etmişəm, götürməyib, halbuki, eşitmışəm başqalarından artıqlamasıyla pul götürür. Hər halda, Şöhrət ordenli baş həkimin mənimlə olan problemini mən bilmirəm, bəlkə siz öyrənəcən deyəsiniz".

Ə.Ələkbərova iddia edir ki, Bella İbrahimova onu himaye edən vezifəli şəxslər arxalanır: "Şöhrət ordenine layiq olan əsl həkimlər qıraqda qalıb. Bella İbrahimova TƏBİB-ə, yaxud da başqa vezifəli şəxslər arxayındır ki, belə haqqlılıqlar və qanunsuzduq edir. O, sanki xəstəxanani özəlləşdirib. 16 gün məcburən şəraitlə xəstəxanada qaldım, bu müddədə yalnız soyuq su ilə yuyundurdum. Axırda qərar verdim ki, burda ölməkdən, gedim evimdə ölüm.

16 günün içinde bir dəfə də olsun başımı apara salmadılar. Oranın həkimlərinin hər birindən naraziyam. Mən indi başa düşürəm ki, pandemiya dövründən bu güne kimi insanlar niyə həkimlərdən qorxular. Çünkü, həqiqətən de

adami mənəvi cəhətdən öldürürler. Evinə gəldikdən sonra başqa bir xəstəliyimin de olduğunu öyrəndim. Soyuq suyun fəsadi artıq baş vermişdi. Əvvəller mən "Kirov Medical Academy"-də müalicə alırdım. Artı gördüm, bu təze düber olduğum xəstəliklə bacarmıram, zəng vurdum Nihal xanıma, problemimi dedim. Hihil xanım mənə deyir ki, bu gini-koloji problemdir. Anladım ki, başı çıxmır, ya da məni başından edir.

Məhəl qoymayaraq uroloqa üz tutдум. Bu xəstəliyi azda olsa düzəldə bilidik. Səhəhət düzəlmər axı, xəstəliyim bir dənə deyil ki. Axırda 10 sayılı poliklinika-da çalışan terapevt Səkinə xanıma müraciə etdim. Gözəl, vicdanlı həkim Səkinə xanım məni müalicə etməyə başladı. Belə ki bu həkim olmasayı, men çoxdan ölmüşdüm. Xəstəxanada yatmadan məni müalicə etdi ve beynim açıldı, nəfəs ala bildim. 10 gün Səkinə xanımın yazdığı iynə-dərmanı elədim, bir sözə 16 gün orda qalmaqla ölümə yaxınlaşmışam.

10 nömrəli poliklinikanın həkimi Aygün xanıma zəng vurdum ki, mən əlavəsiz vəziyyətdəyəm, Səkinə həkimə də dedim, onlar mənə "xəstəxanada yatmalısan" deyirlər. Mən gedib şəraitlə xəstəxanada ölcəm, vəllah ölcəm. Orada məni baxımsızlıqdan öldürürəklər. Mənə kömək edin, səsimi eşitsinlər. Baxımsızlıqdan və savadsız həkimlərin elində ölmək istəmirəm".

"Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətə əlaqələr və tədbirlər şöbəsinə müdürü Zamire Ədilovayla əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı.

Ə.Məlikov adına 6 sayılı Birleşmiş Şəhər Xəstəxanasının baş həkimi Bella İbrahimova ilə də əlaqə yarada bilmədi.

**Mövzunu diqqətdə saxlayacaqı.**

Jalə FAMILQIZI

## Gəncənin "Fil qulağı"nda yatan rəhbərliyi



**B**ilindiyi kimi, bir neçə gün əvvəl Gəncə Şəhər icrasının vezifəli şəxsi Sənan Məhərrəmov bir çox şəxslərə qarşı dələduzluq edərək yoxa çıxıb. Əldə etdiyi yeni faktlara görə, Sənan Məhərrəmov baş nazir Əli Əsədovun imzası ilə saxta sənəd hazırlayaraq şəxslərə göstərməklə, bu işdə şəhər rəhbərliyinin də əlinin olduğunu bildir-məklə külli miqdarda pul yığıb.

Artıq 30-dan artıq şəxsin aidiyəti qurumlara şikayəti daxil olub. Aralarında qazi və müharibə iştirakçlarının da olduğu bir çox şəxslərdən bir milyon manatdan artıq vəsait yiğildiği ehtimal olunur.

### AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNƏTİ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Mənzil İmtai Dövlət Agentliyi (MIDA) tərəfindən Azərbaycan Respublikasının vətəndəslərinin mənzil serətlinin və sosial vəziyyətin yaxşılaşdırılmasının məqsədi Ganca şəhəri üzrə manzillərinin ediləcək sakıncların siyahısı

Sənəd №-si	Ad, soyad, ata adı	Otaqların sayı
1.	Abbasova Aytək Mərisi qızı	1
2.	Abdullaev Həbib Fərhadı qızı	1
3.	Agayeva Nigar Damadı qızı	1
4.	Əliyev Məlik Ceyhun Ağəsən qızı	1
5.	Balakşyan Nüfuzən Nüfuzən qızı	1
6.	Bayramov Əlişən Hüseynən qızı	1
7.	Bəxtiarova Tahmine Vahid qızı	2
8.	Bəxtiarova Nüfuzən Nüfuzən qızı	2
9.	Cəfərov Səmən Qəndəşan qızı	2
10.	Dadaşova Gülgən Adiləbaşa qızı	2
11.	Diləməz Nüfuzən Nüfuzən qızı	2
12.	Əhmədov Rövən Nüfuzən qızı	2
13.	Əkbərov Rəşad Ələkbər qızı	2
14.	Büyəy Azad Səmən qızı	2
15.	Büyəy Əliyev Nüfuzən qızı	2
16.	Büyəy Arzu Kamranı qızı	2
17.	Gizimova Lale Ağacanov qızı	2
18.	Hacıyeva Nüfuzən Nüfuzən qızı	2
19.	Sarıyev Sabuhı Azadı qızı	2
20.	Əhmədov Arşınən Ələkbər qızı	3
21.	Əhmədov Nüfuzən Nüfuzən qızı	3
22.	Külliova Ramila Cingiz qızı	3
23.	Hacıyeva Nüfuzən Nüfuzən qızı	3
24.	Hacıyeva Nüfuzən Nüfuzən qızı	3
25.	Hacıyeva Nüfuzən Nüfuzən qızı	3
26.	Hakimova Səvdə Əhmədi qızı	3
27.	Hesənov Şəhlin Böyükəli qızı	3
28.	Hesənov Şəhlin Nüfuzən qızı	3
29.	Hümbətor Elşəndə Həsən qızı	3
30.	Hüseyniyev Rəşad Nüfuzən qızı	3
31.	Hüseyniyev Rəşad Nüfuzən qızı	3
32.	Hüseyniyev Rəşad Nüfuzən qızı	3
33.	Hüseyniyev Rəşad Talib qızı	3

Maraqlışı budur ki, nu proses artıq iki ilə yaxındır ki, davam edirdi. Bəs görəsen, bu iki ildə Azərbaycanın ikinci böyük şəhərini idarə edən Niyazi Bayramov və müavinləri "fil qula-

Hüseyin Zamir Telət oğlu		3
35.	Hüseyin Zamir Telət oğlu	3
36.	Hüseyinov Səlim Rəşad oğlu	3
37.	Xələfov Uluh	

**Q**ələbə ilə bitən islam inqilabı alovlananda, İraqla qanlı toqqusmalar baş verəndə mübarizənin birinci cərgəsində azərbaycanlılar gedirdilər. Həmişəki kimi, bu dəfə də bizim millətin qurbanlarının sayı-hesabı bilinmədi. Hami gözləyirdi ki, hakimiyyətə yiylənləmiş ayətullahlar azərbaycanlıların xəcalətindən çıxacaq, ermənilər üçün elədiklərinin mindən birini öz din qardaşları üçün edərlər. Rəhmətlik Sirus Təbrizlinin etdiyi xəbərdarlıqlar isə düz çıxdı. Onun sözlərini olduğu kimi verirəm: "Farsın ən böyük düşməni türkdür, şəlik isə ona bəd niyyətlərini gizlətmək üçün lazımdır. Gec-tezi var, fars şovinistlərinin iblis maskası cirilacaq, bax, onda oyanmış xalq onların əmmamələrini boğazlarına salıb dar ağacının altına sürüyəcək".

...İranın dövlət rəhbərləri müsəlmanlara qənim kəsilmiş uşaqları qadın qatillerini, məscidləri, məhrabları təhqir edən, məzarları dağıdan vələdüzünləri bağırlarına basanda Sirusun sözlerinin doğruluğu bəlli oldu. illər boyu Heydər Əliyevi hər yerde odlu-alovlu çıxışları ilə müdafiə edən Sirus Ramiz Mehdiyevin də səmimiliyinə heç vaxt inanmadığını gizlətmirdi. Bu da ona baha başa gəldi. Ramiz müəllimin çaldığı ilə oynayan YAP "fürerləri" emri yerinə yetirib Sirusu yaratdığı partiyadan çıxardılar. Sonra da ya vəlvələdən, ya zəlzələdən Sirus birdəfəlik susduruldu. Mən onun öz ecəli ilə vəfat etməsinə qətiyyən inanmırıam. Amma rəhmətliyin bir sözü de düz çıxdı, "Ramiz Mehdiyevlə bacarmaq müşkülə döñəcək, o elə şəbəkə yaratmayıb ki, onu asanlıqla dağıtmaq olsun, birdə ki, arxasında Moskva durub".

...Sağ olsun cənab Prezident, nəhayət bütün millətin nifrətini qazana bilmis "boz kardinal" onun iradəsi ilə "taxtdan" salındı. Amma sevinmək tezidir, Moskvanın illər boyu ciddi-cəhdə yaratdığı "şər aparati" xərçəng metastazı kimi dövlətin bütün əzalarını zəhərləyib. Adı "dərmanla" iş aşmayacaq, təcili cərrahın müdaxiləsi tələb olunur. Sadıq əlaltıları üçün cəzasızlıq mühitini yaradan Ramiz Mehdiyevin özü idi. 12 il ərzində Razim Məmmədov adlı bir subyekti Xətai rayonunun altını üstüne çevirdi. 12 il ərzində dərc olunmuş ifşa edici məqalelər cəm edilsə böyük kitab alınar. Ramiz ağanın himayəsi altında olan bu başabəla icra başçısına güldən ağır söz deyilmədi, o yiğidiqları ilə bir yana çəkildi. Hələ Elmira Axundovanın "epopeyası"... İxtiyar, söz sahibləri onun barede məlumatlı deyilərlər?



# Moskvanın Azərbaycanda yaratdığı "şər aparati"

Onlar illər boyu ciddi-cəhdə xərçəng metastazı kimi dövlətin bütün əzalarını zəhərləyib...

Rəhmətlik Sirusun sözləri düz çıxdı: "Ramiz Mehdiyevlə bacarmaq müşkülə döñəcək, o elə şəbəkə yaratmayıb ki, onu asanlıqla dağıtmaq olsun, birdə ki, arxasında Moskva durub"

...Dəfələrlə yazmışam, ölkəde real hakimiyyət marodyorlарının əllərindədir. Mən marodyor sözünün mənasını öten yazılarımın birində açmışdım. Əlavə bir şey öyrənmək istəyən YAP-in aləmə məşhur alimnəməsi Aydin Mirzəzadəyə müraciət eləsin.

...Ölkə xarabazarlıq içinde, hələk olanların kəfənləri hələ saralmayıb, belə əsnada bəni-Adəm nə qədər şərəfsiz olmalıdır ki, xaricilərin gəlib burada ovçuluq etmələrinə şərait yaratınsın. Bu icazəni verib cibinə pul qoyan əbləhi oturdub evvel üzünə tüpürüb, sonra bu sözləri deyən yoxdur: "Ay namərd, dünya xəritəsində Azərbaycanı zərrebinə axtarsan, güclə taparsan. Bu torpağın olan-qalanını dollara niyə əcnəbiyə satırsan?" Bunları yazanda edşidirəm ki, bizim şanlı-şövkətli generalların ovçuluq damarı qalxıb, indi görün Azərbaycanın təbəti necə duruş gətirəcək. Erməni Xankəndində kefə baxır, biz də burada əcnəbiləri buraxmışaq qoruqlara, əliniz cibi-

nizdə olsun, nə qədər isteyirsiniz quş da, heyvan da vurun, qırın. Bu rəzalet görün nə vaxtdan davam edir. Nə danışan var, nə tədbir görən. Özlərini bu xalqın nağdı-nisyəsi sayan qələm bahadırlarının cinciri çıxmır.


Nələrinə lazımdır, əksəriyətçi rahat çörək qazanmağın təhərini tapıb. İlham Rəhimli kimi, kişi maşallah dərd-ələm əlindən əriyib çöpə dönüb, indi də iki nadirəlvücdə zatla viran qalmış Şuşanın küçələrində gəzir, əl-qol oynada-oynada biz rəyyətə vətənpərvərlik dərsi vermək istəyir. Vallah utanıram, billah xəcalət çəkirəm, axı ay İlham ağa, gəlsənə bir dəfə mərdi-mərdənə Şuşanı bu günə qoyanlardan ikicə kəlmə deyib bir-bir adları çəkəsəniz. İndi ermənini söyməyə nə var? Səhər yox olub, zi-yarətgahlarımız murdarlanıb, nə qədər insan qırılıb, o məsum günlərdə ölkədə "atamanlıq" etmiş əyalət "furerlerinin" adları çəkilmir. Axi Şuşanı düşmənə bunlar vermişdilər!

İlham ağa deyə biler ki, o si-

lik dövründə də mədəni həyatımızda öten əsrin 40-50-ci illərinin kəsafətli ab-havası yene də hiss olunur. Ədəbiyyata gələnlər artıq bilirlər ki, iqtidardan hər cürə ənam, fəxri ad, ev-eşik almaq üçün kimlərin qarşısında əmrə müntəzir durub, kimlərin şənинə mədhnamələr qoşmaq lazımdır.

Televizorda görürük, gəlib gedənlərdən eşidirik, imkan olanda özümüz də bəzi yerlərə baş çəkirik, azad edilmiş ərazi-lərdə aparılan quruculuq işlərini vəsf etmək çətindir. İsləməyən yoxdur, hər yerde həyat qaynayı, texnikaya da söz ola bilməz. Yurdularına qayıdan insanların sevinclərinin həddi-hüdudu yoxdur.

Bu tərefdə də vampir məmurların əməlləri üzə çıxanda



yasətə qarışır. Bəs telekanallarda göstərilən psevdotarixi tamaşalara, başdan-ayağa xaltura olan verilişlərə sözünüz nədir? Bu ki, sizin sahədir, niyə dillənmirsiniz?

Bu yaxınlarda televizorda "Ölülər" tamaşasına baxdim. Başından tüstü çıxdı, imkan ol-sayıdı bütün xalqın qabağında klassik ırsimizə nadansmasına

toy tutan belə rejissorlara deyərdim, əlinizdən heç nə gelmir, dahi ərimizi gorbagor eləmeyin. İndiye kimi layiqi olmağınız fəxri adları üzünəsi siper kimi tutub əlinizdən gələn beş qaba çəkmisiniz. Yaradıcılıqda sizlər üçün örnek məslək ve əqidəsindən dönməyərək ölümə gedənlər yox, millətin namuslu, günahsız övladlarını keçi qiymətinə "Enkevedəyə" satıb, sonra da xalqa böyük sənətkar, vətən fədaisi kimi sırian ordenli manqurtlardır. Ürəyimizi ağrından odur ki, müstəqil-

adımın əlli ri qamçı yox, silah axtarır ki, bunlarla haqq-hesabı birdəfəlik çürütüsün. Bir dəstə bu yanda gömrük sisteminin vayına oturub, bir neçəsi dövlət qoruqlarını zəbt edib, Ramiz Mehdiyevin bandasında olanlar sərvətləri qamarlayıb aradan çıxıblar və uzaqdan bizlərə boğma da çıxarırlar.

Yəni qalın yana-yana, mal-mülk, milyonlar əllərimizdə, özümüz üçün ximər-ximir yeyib-icəcəyik. Bir az artıq-əşkik elek-siniz verəcəyik sizləri məhkəməyə, ay haray, qoymayın bizləri təhqir edirlər. Bu sistem hələlik bizim ixtiyarımızdır. Bir-də ki, bizim üstümüze gələnlərin, qəzetlərde, internetdə bizləri rüsvay edənlərin aqibətini də görün, hamısı quru yerde qalıb, dar ayaqda olsalar da iqtidarin özü onlara kömək əlini uzatmır. Nəticəni özünüz çıxarı!

Firuz HAŞIMOV

Eldar SABIROĞLU,  
*Sabiq millət vəkili*

## "Sağlığında qıymət verin insanlara!"

Azərbaycanın mərhum xalq şairi Cabir Novruzla bağlı xatirələrim məni dinc buraxmir...

Bilmirəm pisdi-yaxşıdı, qəribə bir xüsusiyyətə sahibəm. Hərdən dünyasını dəyişmiş dostlar, dərin hörmət bəslədim insanlar gəlib yadına düşür. İnanın, aləmim dəyişir, unudulmayan görüşlər, yaddan çıxmayan şirin və kədərlə səhbətlər kino lenti gözlərim öündə canlanır.

Arğısız keçmir keçmişin xatirələri, həm də yaman kövrəlirəm. Bu mənada iki gündür ki, Azərbaycanın xalq şairi Cabir Novruzla bağlı xatirələrim məni dinc buraxmir. Onunla münasibətlərim, yaxından tanışlığım deputat olduğumuz illərdən başlamışdır. Çok zərif ürəyə, geniş qəlbə, özgə dərdinə əlac edə bilməsə də, içiñə salıb onunla yaşayan şəxsiyyət idi. Bəzən olurdu ki, MM-dən sonra çıxıb dəniz kənarına gedərdik.

Hər gün demək olar ki, imkansız adamlar az qala Milli Məclisin kandırında dayanıb gündəlik çörək pulu üçün el açardılar. O zaman vəziyyət cətin idi. Adamlar sanki Cabir müəllimə öyrəşmişdilər. Günlərin birində qapıdan çıxarkən 3 nəfər şairin üzərinə necə şığıdisa, bir anlığa təecübə üzümə baxdı. Eldar, dedi, cibimdə xırda yoxdur. Ələcsiz əlini qoltuq cibinə salıb bir 50-lük çıxardı ve qadınlardan birinə verdi, mən sənə inanıram, mağazalardan birində xırdayın və ədalətli bölüşdürüm. Bu sözüne güldüm ve dedim ki, Cabir müəllim, son cümlənə lap zəhmetkeşlər qarşısında çıxışa bənzədi. Özü ağır günlər keçirdiyindən, başqasının dərdini gözəl duyur və imkan daxilində köməyini əsirgəməzdı.

Mən onu belə tanıdım. Mərdlik, xeyirxahlıq, ədalətlilik prinsipləri onun təbiətindən gəlirdi. İnsanlara yalnız və yalnız güzel günlər, işiqli həyat arzuları ilə yaşayardı. Görünür, çəkdiyi kədər və qüssəli həyat, üç oğul balasını çox gənc ikən itirən atanı başqa kədərləri de özünükü kimi qəbul etməyə sövq etmişdir. Oğlunun biri avtoqəza nəticəsində həlak olmuş, ikisi isə ürek infarktından vəfat etmişlər.

5 il bərabər bir yerde siyaset apardıq, mən görmədim ki, kiminsə qəlbənə dəyəcək bir hərəkət etsin. Lakin kiçik oğlunun yas mərasimine təkəm-seyrək yazılıçı-şairlərin gelişini görəndə məni dəhşət bürüdü. Hərə 3 metr kəfənlə bu dünyadan gedəcək. Odur ki, "SAĞLIĞINDA QİYMƏT VƏRİN İNSANLARA!!!"

# ADP hakimiyyətə çağırış etdi

**"Laçın dəhlizində sərhəd-keçid məntəqəsi yaradılmalıdır"**

Dünen ADP idarə Heyetinin ölkə və regionda baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Partyanın mətbuat xidmətindən "Hürriyət"ə verilən məlumatə əsasən, Rusiya ilə Ukrayna arasında davam edən qanlı mühəreibəyə diqqət çəkən partiya rəsmiləri bu təcavüzkar mühəreibənin artıq öz çərçivəsindən kənara çıxmışından, hər iki tərəfdən saysız qurbanlar verilməsindən, mühəreibə fəsadlarının dünyanın nizamını pozmasından bir daha narahat olduğunu bildirib.

İdarə Heyeti dünya güclərinin, nüfuzlu beynəlxalq teşkilatları Putin Rusiyasının suveren bir ölkəye qarşı başlatdığı işgalçi, təcəavüzkar mühəreibəyə son qoymaq üçün bütün səyərini birləşdirməyə, nəinki Ukraynanın dinc əhalisini, hətta öz xalqını belə qırğına sürükleməkdən geri durmaya Putini beynəlxalq məhkəmə qarşısına çıxartmaq istiqamətində ciddi addımlar atmağa, eyni zamanda təcavüzkar ölkə olan Rusiyaya silah və digər hərbi vəsiyətlərle yardım edən ölkələrə assimiliyasiya siyasetinə son qoymağə çağırıb.

İdarə Heyeti qonşu İranda başlayan və iki aydan artıqdır ki şiddetli şəkildə davam edən xalq narazılıqlarının nəticəsi olaraq İran hakimiyyətinin bu narazılıqların, küləvi etirazların onun çöküşünə getirib çıxara biləcəyindən ehtiyatlanaraq ölkənin güc strukturunun bir qanadı olan "əxlaq polisi"nin ləğv edilməsi barədə qərarını təqdir edib və İran rəsmilərini təkcə bu addımla kifayətlənməməyə, ölkə ərazisində yaşayan, yaşadığı sürəcdə molla rejiminin et-



nik ayrı-seçkilik siyasetinin qurbanı olan xalqların hüquq və azadlıqlarına, milli, mədəni hüquqlarına hörmətə yanaşmağa, xüsusile İranda yaşayan soydaşlarımıza qarşı yürütdüyü

rın mənfur niyyətlərinin relləşdiriləsi üçün zəmin yaratmaqdə davam edən sülhmərəmlilərin davranışlarına siyasi qıymət verməyə çağırıb.

İdarə Heyeti son vaxtlar ABŞ-in Azərbaycan və Ermənistən arasında sülh danışqlarının üçüncü ölkənin iştirakı olmadan aparılmasıının və ikitərəflə razılığın əldə edilməsinin vacibliyini gündəmə gətirməsini təqdir edib, eyni zamanda ABŞ-in ATƏT-de olan səfirinin Ermənistən təşəbbüsü əsasında Ermənistən-Azərbaycan səhədlərinə ATƏT-in müşahidəçi missiyasının göndərilə biləcəyi ilə bağlı açıqlamasını qətiyyətə pisləyib və bu addımları Azərbaycanın rəyi olmadan reallaşma cəhdlərini qeyri-mümkün hesab edib.

İdarə Heyeti ötən həftə Qa-

rabağda məskunlaşmış rusiya sülhmərəmlilərinin Azərbaycan ərazisine 14 nəfər xarici ölkə vətəndaşını buraxması faktına da diqqət çəkib. Həmin şəxslərin İran vətəndaşları olması, Xankəndində olan separatçı qrup üzvlərinə hərbi təlimlər keçməsi faktına diqqət çəkən toplantı iştirakçıları, qonşu İran dövlətini həmin şəxslərin Azərbaycan ərazisine hansı məqsədle keçmələri barədə izahat verməyə çağırıb. İdarə Heyeti eyni zamanda rusiya sülhmərəmlilərinin mandatına zidd olan bu tipli hərəkətlərinin qarşısını almaq üçün Azərbaycan hökumətinin vaxt itirmədən Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaratmasının vəcibliyini bildirib.

İdarə Heyeti Ukraynada yasaşan ikinci Qrabağ savaşının iştirakçı Misir Qasimovun Ukraynanın sosial şəbəkələrində İrəvanın qədim Azərbaycan torpağı olduğunu dile getirmə səbəbindən orada yaşayan erməni vətəndaşı tərefindən məhkəməye verilməsi faktına və Ukrayna məhkəmə orqanında qaldırılan qurama iddianın aylardan bəri gündəmdə saxlanmasından ciddi narahat olduğunu bildirib və ölkəmizin müvafiq dövlət orqanlarının, adı çəkilən ölkədə akkreditasiya olunmuş səfirliyimizi soydaşımızın taleyi ilə maraqlanmağa, onun hüquq və azadlıqlarının təmin olunması istiqamətində eməli addımlar atmağa çağırıb.

Hazırladı: KƏNAN

## Sabiq nazirin məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirildi

Dünen Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müşümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdir müavini Nizami Xanlarov ifade verib.

Hakim Faiq Qəriyevin sedriliyi ilə keçirilən prosesdə şahid deyib ki, işlediyi müddət ərzində hər il plan üzrə nazirliyin şöbə və müəssisələrində yoxlamalar aparılıb:

"İdarə və müəssisələrde aşkar olunan nöqsanlara görə protokollar tərtib olunurdu. Nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri özləri mənə müraciət edərək nöqsanların aradan qaldırılması üçün pul təklif edirdilər. Mən də aldığım həmin pulları şöbəmizin keçmiş müdiri Soltan Hacıyevə onun otağında vermişəm".

Tərəflərin suallarını cavablandırıb şahid bildirib ki, tərəflərdən kiminse pulunu geri qaytarılması halları baş verməyib: "Kimdən nə qədər pul alınıb, ümumi məbləğ nə qədər də olması barədə yadımda heç nə qalmayıb. Nazirlikdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, mən-



də yaddaş pozğunluğu yaranıb".

N.Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadesini təsdiqləyib, orada alınan rüşvətə bağlı göstərdiklərinin düzgün yazılığını söyləyib. Daha sonra şahid qismində ifade verən Rasim Qocayev dindirilib. O, tikinti şirkətində kommunal xidmətlər üzrə rəhbər olduğunu qeyd edib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə ev tikilmesi üçün 4 milyon 577 min manat pul bizim şirkətin balansına köçürüüb. Mənzillərin satılması işinə daha çox

keçmiş deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov nəzarət edirdi".

Prosesda şahid qismində Namiq Məmmədov da ifadə verib. O bildirib ki, rehbəri olduğu şirkət tenderin qalibi olub, daha sonra tikinti işlərinə başlayıb: "Ağstafa, Kürdəmir rayonlarında 22 evin tikintisine nəzarət etmişəm". Şahid Şakir İsmayılov qeyd edib ki, tikilən 5 eve görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Əzizova onun otağında 5 min manat pul verib. Şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Şəki rayonu üzrə müdir müavini işləyib. O söyləyib ki, nazirliyin keçmiş Aparat rehbəri Əjdər Cəbiyev qardaşından 115 min manat alıb: "Qardaşım ilk dəfə Əjdər Cəbiyevə 40 min manatı mən olmadan verib. Da-ha sonra 40 min və 35 min manatı menimlə bir yerde təqdim etdi. Qardaşım borca düşdü. Bundan sonra pis xəstəlik tapdı və dün-yasını dəyişdi. Mən Səlim Müşümovun yanına şikayət etmək istəyəndə Əjdər dedi ki, narahat olmayı pulunu qaytaracağım".

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

**Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkışaf etdirilməsi**

Rusiya dövlət mediası İranla bağlı danışçıların açıq-askar iflasa uğramasını istehza ilə qarşılıyib. Əlbəttə, Moskvanın real gündəminin nə olduğunu anlamaq həmişə asan deyil. Lakin deyəsən, Kreml demək olar ki, tam uğursuzluğa uğramış kimi görünən İran-ABŞ nüvə razılaşması danışçılarından məmənundur. Təsadüfi deyil ki, bu həftə Rusiya da İran nümayəndə heyətini qəbul edir...

On il əvvəl Obama administrasiyası iş başına gələndə Vəsiqətənda köhnə xarici siyaset kursunu təqnid edənlər və "realist" dairələr ABŞ-in Rusiya və İranla əməkdaşlığını dəstekləyirdilər. Bu kontingent hesab edirdi ki, ABŞ İran və Rusyanın səlahiyyətlərini gücləndirmek istiqamətində işləmək üçün siyasetini İsrail, Səudiyyə Ərəbistanı və Yaxın Şərqi digərləri ilə tərəfdən əlaqələndirməlidir. Bəziləri düşünürdülər ki, "Tehranla razılaşma" İran'a nüvə bombası üçün yol açmağa kömək edərdi. Baxmayaraq ki, bu razılaşma İranın guya, bu bombanı on il və ya daha çox təxirə salması üçün nəzərdə tutulmuşdu.

Razılaşmanın tərəfdarları ABŞ-İran gərginliyinin "İsrail lobby'si" ilə bağlı olduğuna inanan və İsraili təqnid edənlər idi. Əger İran güclənə bilsəydi, bu, Yaxın Şərqi "sabitləşdirirdi", çünki "realist" nəzəriyələrdə güc balansı həmişə vacibdir. Beləliklə, onların məqsədi ABŞ-in avtoritar düşmənlərinə güc vermək və İranı gücləndirməklə İsraili tərəfələndirməq idi.

Tramp Administrasiyası İranla nüvə müqaviləsini pozduqdan və İran bütün Yaxın Şərqi "pərde arxası"ndan diriçorluq etdiyi özünün proksi mühabibələrini dəsteklədikdən sonra ABŞ-İran əməkdaşlığı xətti tərəfdarlarının bütün ideyaları "qayalarla toqquşub" yerlə-yeksan oldu.

Sonra bu qəribə oyunun 2-ci perdesi geldi. İran razılaşmasını təmin edən və sonra onu parçalayan ABŞ diplomatik olaraq təcrid olundu. Ancaq Rusyanın öz planı var idi. Moskva 2014-2015-ci illərdəki döyüşlərdə Suriyaya müdaxilə etdiğindən və Ukraynanın bəzi hissələrini və Krimi işğal

regional qruplarla işləmək istəyir. İndi İran hətta bu həftə Rusyanın dəsteklədiyi KTMT parlament assambleyasında iştirak edir. Rusiya mediasının yazdığını görə, İran parlament nümayəndələrindən ibarət heyət Moskvaya rəsmi sefər edib və sefərin niyyəti KTMT-nin Parlament Assambleyasının 5 dekabr tarixli 15-ci iclasında müşahidəçi qismində iştirakdır. Eləcə də İran XİN-dən bu səpgidə verilən bəyanat da özünü çox gözlətməyib. Bəyanatda deyilər ki, İran Qərbin tezyiqi və təhdidləri altında nüvə sazişi üzrə danışçılar aparmaq niyyətində deyil. Bundan başqa, İran XİN sözçüsü Nasser Kanani deyib:

"Iranın daxilində davam edən eti-razlara diqqət yetirmək niyyətindədir". İran üzrə xüsusi elçi Robert Malley şənbə günü "Bloomberg"e müsahibəsində bildirib ki, "İranın Rusiyaya silah ixracı və etirazları yatırması, yeni bir razılaşmanın hər hansı bir şansının sona çatdığını göstərir. Həc bir qərb ölkəsi bu gün İran rejimini güzəşte getmək istəmir".

Rusya dövlət mediası da İranın uranı 60 faizdən çox zənginləşdirmək qərarı haqqda açıq dənmişir. Görünür, İran daha çox öz nüvə programına diqqət yetirir. Lakin razılaşma cəbhəsində hər şey itirilməyə biler. "The Washington Post"un məqaləsində id-

Beləliklə, İranın Atom Enerjisi Təşkilatının zənginləşdirmə gücü təqribən 24500 ayrılmış iş vahidi nə çatmışdır ki, bunun da texminən 3/4-ü yeni nəsil sentrifuqların payına düşür. Neticədə, İranın uranın zənginləşdirmə qabiliyyəti JCPOA-dan (Birgə Hərəkətli Fəaliyyət Planı) əvvəlki səviyyəni artıq üstləyib və onların dördə üçü yeni nəsil daha məhsuldar sentrifuqların payına düşür. İranın noyabr ayında elan etdiyi planlara görə, onlar uranın zənginləşdirilməsi obyektlərinə daha 4934 yeni nəsil sentrifuqanı əlavə etmək niyyətindərlər. Üstəlik, Fordodakı yeraltı zənginləşdirmə zavodunda onlar IR-6 sentrifuqlarının iki mövcud kaskadına (hazırda uranı 60% U235 səviyyəsinə qədər zənginləşdirir) əlavə olaraq 14 IR-6 sentrifuqası quraşdıracaqlar. Yeni orada 16 kaskadda ümumilikdə 2656 IR-6 sentrifuqanın işləyəcəyi güman edilir və IR-6 IR-1-dən texminən on dəfə effektivdir.

Bu, böyük məqyaslı məsələdir və İsrailin yeni hökumətini potensial olaraq çətin vəziyyətə salır.

Bəs, Rusiya nə qazanır? İranı künce sıxışdırılmasına qəsdən imkan verən Rusiya bunu elə edir ki, Tehran Moskvanın orbitinə, yaxud qucağına daha rahat düşsün və Kremlin məsləhətinə daha çox arxalansın. Görünən odur ki, Moskva siyaseti 2009-cu ildən - Obama Administrasiyası Şərqi Avropa üçün hava hücumundan müdafiə sistemini dəstəkləməkdən vəz keçib diqqətini İranaya yönəldikdən bu yana yürüdü. Əslində, Moskvanın İrandan Qərbi qarşı engelləyici vasitə kimi istifadə etmək bacarığı. Obama Administrasiyasının diqqətini İranaya yönəltmek və İranla münasibətləri "yenidən başlatmaq" cəhdələrində qaynaqlana bilər.

Vaşinqtonu satan və Buş, Obama, Tramp və Bayden Administrasiyalarını qəzəbləndirən Moskva başa düşür ki, onun artıq Qərbi "bağları" yoxdur. Moskva Qərbi əlaqələri kəsmekle İranı da öz tərəfəne çəkmək istəyir.

Təbii ki, bu, problem üçün zəmin yaradır. Moskva İranın nüvə silahına sahib olmasını isteyirmi? Moskvanın bununla bağlı tövsiyəsi nədir? Rusiya İranın bomba axtarışına düşməsinin Qərbi Ukraynada mühəharibədən yayındıracağına ümidi edirmi?

Ukraynada qış yaxınlaşdıqca və əməliyyatların tempi azaldıqca, bəlkə də dönyanın gözü yenidən İranə çevriləcək. Rusyanın 2021-ci ilin payızında ABŞ-in İranla nüvə razılaşmasını sabotaj etməkdə, sonra 2022-ci ildə mühəharibəye başlamaqda və nəhayət, İranın PUA-larını eldə etməkdə real maraqları təzahür edir. Moskvanın bu istiqamətdə real siyasetinin nədən ibaret olduğunu zaman göstərəcək. Şimal qonşumuzun bu oyunda qazancına gelincə bölgəsəl müstəvidə Türkiye tərəfindən sıxışdırılan Rusiya İranı "qucağına almaqla" Ankra-Bakı tandemində qarşı balans yaratmayı düşündür.

Necə də olsa əzəli və əbədi düşmənlər və dostlar dəyişmir - Bakı-Ankara Moskva ilə Tehrana qarşı...

Ülviyə ŞÜKÜROVA

# Rusiya və İran "cütlüyü"

## Türkiyə-Azərbaycan birliliyinə qarşı



Bölgəsəl müstəvidə Türkiyə tərəfindən sıxışdırılan Rusiya İranı "qucağına almaqla" Ankra-Bakı tandemində qarşı balans yaratmayı düşündür...

etdikdən sonra Qərbi oynamamağa və İranı soyuqdan xilas etməyə çalışmağa davam etmək əvəzinə, Ukraynaya müdaxiləni planlaşdırıldı.

2022-ci ilin yayına gələk. Moskva Ukraynanı hədəfə almaq və öz terror planını həyata keçirmək üçün İran istehsalı olan dronelardan istifadə etməyə başladı. İran üçün bu, xaricə silah satmaq və İranın istədiyi müxtəlif məsələlərdə Moskvadan potensial dəstək almaq üçün "xoş fürsət" idi.

İran həmçinin Çin və ona bağlı CICA (Asiyada Əəkdaşlıq və Təhlükəsizliyə Yönləmiş Tədbirlər Konfransı) və ŞƏT (Şəhərəy Əməkdaşlıq Təşkilatı) kimi

"ABŞ nüvə sazişi ilə bağlı hərəketlərinə görə cavab verməlidir. ABŞ rehbərliyi bilir ki, təzyiq və təhdidlər altında İran danışçılar aparmaq və ya güzəştə getmək niyyətində deyil".

Beləliklə, həqiqətən ne baş verir? Bir müddət əvvəl İranın ABŞ və Qərbdə dostları var idi. İndi İran təcrid olunub və Rusiya və Şərqi digər rejimlərə işbirliyi etmək məcburiyyətində qalıb.

Rusyanın dövlət mediası TASS bazar günü bildirib ki, "ABŞ İranın nüvə programı üzrə Birgə Hərəkətli Fəaliyyət Planı (JCPOA) üzrə danışçıların bərpasına deyil, İranın Rusiyaya iddia edilən silah tədarüküne və

ABŞ-in hələ də İranla nüvə razılaşmasına ehtiyacı var. MAQATE də narahatdır. İranın zənginləşdirildiyi uranın səviyyəsi silah həddinə çatır. Belə ki, İranda uranın zənginləşdirilməsi müəssisələrində quraşdırılan yeni nəsil sentrifuqların sayı sürətlə artmaqdə davam edir. MAQATE-nin təqdim etdiyi hesabatlarla əsaslanan ABŞ Elm və Beynəlxalq Təhlükəsizlik Institutunun son hesablamalarına görə, Fordo və Natanzdakı müəssisələrdə noyabrın əvvəlində cəmi 4515 yeni nəsil sentrifuqlar quraşdırılıb. Bunların böyük əksəriyyəti IR-2M, IR-4 və IR-6 və 7135 birinci nəsil IR-1 sentrifuqlardır.

Bu günlərdə elektron informasiya vasitələrində bir nəfər türk əsilli adamın, İrandakı molla rejimi aradan götürüldükdən sonra, Tehranda hakimiyətə gətiriləcəyi barədə səthi və ötəri bir məlumat yayıldı. Bu məlumat anında məni o qədər narahat edib, bunun mahiyyətini düşünməyə vadər etdi ki, hətta onun adı və soyadına da fikir vermədim. Çünkü bu hazırda İran adlanan ölkədə baş verənlərin əsas rejissorunun hakimiyətə gətiriləcək şəxsin türkəsili olduğunu qabartmaq məqsədi daşıyır. Hansı ki, bu, İran adlanan ərazidə yaşayan millətlər içərisində çoxluq təşkil edən millətin TÜRK-LƏR olduğunu dəqiq bili, həmin adamın hakimiyətə gətirilməsində türk millətini maraqlandırmağa, eyni zamanda, türk milli maraqlarının təmin edilməsinin arxa plana keçirilməsinə hesablanıb.

1925-ci ildə ingilisler Türk Qacarları qanunsuz hərbi çeviriliş vasitəsilə devirib mehtəbaşı Rza Pəhləvini şah elan edərək, onu şovinist fars dövlətinə çevirdikdən sonra, rejimin bütün fealiyyəti bu ərazidə TÜRK MƏNLİYİNİN məhvine kökləndi. Pəhləvi rejimi mövcud olduğu 53 il ərzində türklerin iqtisadi-ictimai inkişafını yüz ildən çox geri ata bilse də, onu məhv edə bilmədi. Əksinə 1978-ci il inqilabında Pəhləvi rejiminin məzarını qazanlar məhz türk milləti oldu. Lakin şahlıq rejiminin türk milli mənliyinin məhvine yönəli sərt siyaseti, illi növbədə türk dilində təhsilin, mədəniyyətin, mətbuatın ve türk milli şüurunu oyaq saxlaya biləcək bütün amillərə mütləq olaraq qadağan qoyulması, türk əhalinin mütləq əksəriyyətinin - hətta fars dilində belə təhsil almasına imkanı olmadığından savadsız qalıb neinkin dünyada, hətta ölkə daxilində baş verib, mətbuatda işıqlandırılan prosses və hadisələrdən xəber tutmayaraq qəflətdə qalması, bununla yanaşı türk şahların günüahlı üzündən ölkədə ideoloji sahəde fars şovinist milli ideologiyası olan şübiyyəciliyin (şəliyin) hər bir türk insanının zehnində tam hegemon ideoloji durumu Pəhləvi rejiminin zülmündən qurtaran və özünün şəksi və milli azadlığını əldə etməyin yolunu bilməyən kütleni ölkəni öz nəzareti altına almağa çalışan rusların və ingilislerin köməyilə hakimiyətə gətirilən R.Homeyni və onun molla dəstəsinin ardına getməye sövq etdi.

İstər 1945-ci ildə S.C.Pişəvərinin qurduğu Cənubi Azərbaycan Demokratik Respublikası dövründə şahlıq rejimi, istərsə də 1978-ci il inqilabında inqilabın aparıcı və hərəkətverici qüvvəsinin Azərbaycan türklerinin olmasına baxmayaraq R.Homeyni Azərbaycan türklerine muxtarıyyət vəd etse də, Tehrən rejimi öz mövqeyini möhkəmədən kimi türk milli mübarizəsinin öndərlərini məhv etməkle türklerin Milli Azadlıq Hərəkatının muxtarıyyət tələbini neytrallaşdırı. Bu gün İran adlanan coğrafiyada türk milli azadlıq mübarizəsinin təleyini hər hansı bir türk əsilli siyasətçinin hakimiyətə gəlməsinə bağlamaq cəhdli hazırlı prossesləri idarə edən baş

# Türk Güneyda yenə addanacaqmış?



rejissorun ssenarisinde neinkin ölkədə, hətta Cənubi Azərbaycanda bele müstəqil türk dövlətinin qurulmasının nezərdə tutulmadığını sübut edir.

Hakimiyəti ele keçirən fars şovinizmi 97 il, xüsusilə son 43 illik molla rejimi dövründə də türklerin mütləq çoxluq təşkil etdiyi ərazidərde sünə şəkildə felakətli ekoloji, iqtisadi durum yaratmaqla, bəzən müxtəlif bəhanələrle kobud zor vasitəsilə türklerin kültəvi şəkildə öz torpaqlarından köçürmək, Cənubi Azərbaycana məxsus torpaqların çox böyük bir hissəsini başqa millətlərin nisbətən çoxluq təşkil etdiyi inzibati ərazilərə qatmaqla Azərbaycan türklerinin müqavimet potensialını zəiflətmək, həm de Azərbaycan İran adlanan dövlətdən ayrılmak istədiyi halda onun torpaqlarının və əhalisinin çoxu başqa inzibati ərazidə qalması, bununla da Azərbaycan türkleri ilə başqa millətlər arasında siyasi və hüquqi müstəvəde qarşılardalar ve toqquşmaların labüdüyüni hədəfləmişlər.

İran adlanan coğrafiyada kiçik, lokal ərazilərdə son bir neçə yüz il ərzində kürdlər, farslar, bəluclar və s. azsaylı millətlər yaşasa da, 1274-cü ildən bəri bu gün İran coğrafiyası deyilən torpaqlarda TÜRK DÖVLƏTLƏRİ mövcud olmuşdur. Bu da o deməkdir ki, bu ərazi tarixi türk milli əraziləridir və burada ancaq TÜRK MILLİ DÖVLƏTİ BƏRPA edilməlidir. Bunun da yeganə mümkün yolu bu ərazidə mövcud olacaq dövlətin DÖVLƏT DİLİ TÜRK DİLİ olmalıdır.

Elektron KİV-lərdə Tehranda "Türk əsilli" birisinin hakimiyətə gətirilecəyi barədə yayılan məlumat bərətdən türk əhalinin buna rəyi və reaksiyasını müəyyən etmək üçün zondaj olub, digər tərəfdən prosseslərin baş rejissorunun "Türk əsilli" şəhəri ilə türk çoxluğunun öz əli ilə molla hakimiyətini "Türk əsilli" başqa fars hakimiyətini, fars dövləti ilə əvəzləmək niyyətinə ortaya qoyur. Çünkü yüzillərlə çalışaraq türk imperiyalarını parçalayıb, türk dövlətlərini çökdürərək türk milletini öz əsərəti və nəzarəti altına alanlarin heç biri türk milletinin bütövüləşib, türk dövlətlərinin birləşib nəhəng TURAN dövləti bayraqı altında öz milli və şəksi hüquqlarına sahib olaraq inkişaf etməsini istəmir. Lakin tarixin tekərini geriye döndərmək mümkün deyil. Bununla belə, tarixi prosseslərin hənsi məzmunda, hənsi sürətə inkişaf etməsi de başqa zəruri amillərin olması ilə yanaşı bu prosseslərə insanların zor vəsətisə müdaxilə etməsinə də möhtacdır. Hər bir cəmiyyətdə baş verən ictimai hadisə və prosseslərə bələd olan hər kes bilir ki, en zərif və zərgərliklə dəqiq düşünləmiş siyaset bələzor amili mövcud olmalıdır. K.Marks da yazar ki, - "Vaxtı çatmış ictimai hadisələrin baş verməsi üçün zor ma-

iran adlanan coğrafiyada kiçik, lokal ərazilərdə son bir neçə yüz il ərzində kürdlər, farslar, bəluclar və s. azsaylı millətlər yaşasa da, 1274-cü ildən bəri bu gün İran coğrafiyası deyilən torpaqlarda TÜRK DÖVLƏTLƏRİ mövcud olmuşdur. Bu da o deməkdir ki, bu ərazi tarixi türk milli əraziləridir və burada ancaq TÜRK MILLİ DÖVLƏTİ BƏRPA edilməlidir. Bunun da yeganə mümkün yolu bu ərazidə mövcud olacaq dövlətin DÖVLƏT DİLİ TÜRK DİLİ olmalıdır...

şanələrinə görə federativ subyektlərə bölünərək hər federasiya subyektində bu millətlərin dili rəsmi dil elan edilmiş olsa belə, birincisi, Cənubi Azərbaycanın ərazisinin və bu ərazilərlə birlikdə əhalisinin çoxunun başqa milli inzibati ərazilərə qatmaqla təsdiyi səbəbindən ölkənin türk əhalisinin 44,1 faizi öz milli ərazilərində yaşadığı halda, yene də milli hüququn əsas elementi olan öz dildən təhsil, mətbuat, mədəniyyət, hüququnu itirmək bərabər bütün türk ərazilərində milli dövlətə qarşı antitürk əməllərini dəvam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərə qarşı daim qətlamı siyasetinə lakar, kor qalmaqla antitürk varlıqlarını nümayiş etdirir. Ölkədə gəden prosseslərin bütün çalarları ABŞ və onun müttəfiqləri olan Avropa ölkələri bu coğrafiyada culunu dəyişmiş fars şovinizminin mənafəni uyğun olaraq fars dövlətini qoruyub saxlamaqla, azadlığı türk dünyasını bütövüləşdirə bileyək cənub türkərəni yene də fars şovinizminin əsəretində saxlamaqla türk milletini, türk dövlətlərinin parçalanmış halda saxlamaqla daim onları özlərindən asılılığını təmin etmək isteyir. Buna görə də TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI Qacar yurdunda gəden prossesləri XÜSUSİ DİQQƏT MƏRKƏZİNDƏ saxlayaraq orada baş verənlərə hər an siyasi, diplomatik müdaxilə edərək anında HƏRBİ MÜDAXİLƏ ETMƏYƏ daim hərəkət etməlidir. Bu gün QACAR YURDUNUN TALEYLİ özünün fövqələdə strateji əhəmiyyətinə görə bütün türk dünyası üçün əsas və həlledici əhəmiyyətə malikdir.

maça rolunu oynayır".

Bir vaxtlar Kiprda yunanlar türkərə qıranda da bütün Avropa, ABŞ, SSRİ neinkin bu qırığının dayandırılması üçün heç bir cəhd göstərmədi, hətta hamısı bu dəhşətli qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək həmin ölkənin neinkin Kipr türkərəne, eləcə də TURKIYƏ qarşı antitürk əməllərini davam etdirəcəkdir. 97 il ərzində İran adlanan Qacar yurdunda da fars şovinist faşizminin ölkədə bu ərazinin həqiqi sahibləri olub, əhalinin çoxluğunu təşkil etdən türkərəne, qarşı qırğına susmaqla bundan məmənluğunu ortaya qoydular. O zaman Türkiyenin baş naziri olan BÜLƏNT ECEVİTİN mətin iradesiyle Türkiye Kipr qoşun yeridib Kiprda türkərə qarşı edilən bu qətlamı dayandırdı. O vaxtdan bu gundək h

Qazinin anası Məmmədova  
Şəlalə Məhəmməd qızıQazi Məmmədov  
İsmayıllı Nazim oğlu

# Qazi anası 16 ildir ədalətsizliyə qarşı mübarizə aparır

## Şəmkirdə 44 günlük Vətə Mühəribəsi qazisinin vərəsəlik hüququ tapdalınib

Bəhlul ORUCOĞLU  
Araşdırmaçı-jurnalist,  
Qarabağ Mühəribəsi Veteranı

**“Şah qanun deyil, qanun Şahdır”**  
Qədim yunan filosofu

**Ö**lkədə korrupsiyaya qurşanan məmurların vəzifədən gedəcəkləri müddət yaxınlaşdırıqca, onlar daha da harınlaşır, qanunları öz məqsədlərinə uyğun “firladırlar”. Bu cür qanunsuzluqlar bölgelərdə daha qabarlıq hiss olunur.

Şəmkir şəhərinin 16 ildir heqiqəti axtaran, köməksiz, himayəsiz sakini Məmmədova Şəlalə Məhəmməd qızı “Hüriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə, eləcə də aidiyəti qurumların rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Ş.Məmmədəvanın məktubunu olduğu kimi dərc edirik:

**“Möhtərem Prezident!**

Məlum edirəm ki, menim qayınatam Məmmədov İsmayıllı Şirin oğlu 1984-cü ilde bütün mal-mülküni, əmlakını notariyal qaydada yoldaşım Məmmədov Nazim İsmayıllı oğluna vəsiyyət etmişdir. Ancaq mən bu faktı Şəmkir rayonunun dövlət

məmurlarına başa sala bilmirəm. Illərdən qanun çərvivəsində övladlarının haqqını tələb etsəm də, buna nail ola bilmirəm.

Məsələn, Şəmkir Şəhəri Daşınmaz Əmlak İdarəsinə gedib sənəd istəyirəm, ancaq sənədi vermək yerinə, polis qollarımdan tutaraq cinayət işləmiş şəxs kimi məni şöbəyə aparıb, orada məni təhqir edib, axşama kimi saxlayıb ve heç bir izahat almadan buraxıblar. Bu barədə Şəmkir rayon Prokurorluğununa şikayət etmişəm, lakin müraciətimə baxımlar.

Dəfələrlə Baş prokuror Kamran Əliyevə ərizələr göndərmişəm, heç bir cavab gelmir. Kamran Əliyev vətəndaşların şikayətiనe baxmaq üçün Şəmkir rayonuna gəldiyi zaman mən də qəbul yazılmış istədim, ancaq Polis şöbəsinin əməkdaşları və Prokurorluğun işçiləri məni yene də polis maşınınə basıb şöbəyə apardılar. Orada telefonumu əlimdən alaraq, əsəssiz yerə axşama kimi saxladılar. Dedilər, izahat yaz ki, guya mən ictimai asayışı pozmuşam, ona görə məni şöbəyə getiriblər. Bu barədə Prokurorluğun qaynar xəttinə, Prezident Administrasiyasına ərizələr göndərdim, təlegramalar vurdum, ancaq heç bir faydası olmadı. Özüm Prezident Administrasiyasının yeni fəaliyyətə başlayan şöbəsinə getdim (Zaur Nuriyev küçəsi), məni bir nəfər şəxs qəbul etdi və dedi ki, get, işini düzələcəyik. Lakin heç bir xeyri olmadı.

Yenidən Şəmkir rayon icra başçısının qəbulunda oldum. Başçı dedi ki, mən torpaq işinə baxıram, Dövlət Daşınmaz Əmlak İdarəsi başqa qurumdur, mənim ona gücüm çatmır.

Bundan sonra bird aha Prezident Administrasiyasının müvafiq şöbəsinə getdim, məni bir qadın qəbul etdi və dedi ki, sizi noyabr ayının 16-na Şahmar müəllimin qəbuluna yazıram, saat 2-yə. Noyabrın 16-da orada oldum, axşam saat 5-de məni başqa bir xanımın qəbuluna saldılar. Mən etiraz edərək bildirdim ki, mən Şahmar müəllimin qəbuluna girmek istəyirəm. Axşam saat 7-yə kimi gözledim, daha sonra işçilər polis çağırıldılar, məni zorla çöle çıxardılar.

**Möhtərem Prezident!**

Mənim oğlum - Məmmədov İsmayıllı Nazim oğlu II Qarabağ mühəribəsi iştirakçısıdır. O, şəxs igidiyiñe görə medallarla təltif olunub. Hal-hazırda oğlum gizir rütbəsində ön cəbhədə qulluq edir. Bütün burlara baxmayaraq, ata babasından qalan torpağı, evi oğlumun əlinindən alıb, qaynının fərari oğluna - Məmmədov Ruslana verirler.

Mənim oğlumin 29 yaşı var, evlənmək vaxtı keçir. Vətən keşiyində duran hərbçi anasının başına bu hadisələr gətirilməlidir.

Mənim iki yolum qalıb: ya bu işimə köməklik edib sənədlərimi düzgün qaydada versinlər, ya da intihar etməkdən başqa çıxış yolum qalmır.

**Hörmətli Prezident!**

Nəzərinizə çatdırıram ki, 31 avqust 2020-ci ildə Şəmkir rayonunun 11 sayılı notariusu Siyavuş Qurbanovun oğlum Məmmədov İsmayıllı Nazim oğlunun vərəsəlik hüququnun verilmesi haqqında gönderdiyi məktub da həmin idarənin rəhbərliyi tərəfindən nəzəre alınmayıb. “Bildirirəm ki, Şəmkir rayon notariat ofisində



## “Naxçıyan xanlığı”nın süqutu

**D**övlət Təhlükəsizlik Xidmətinin (DTX) “ağ atlı oğlanları” Naxçıvanda tarix yazar. Bu tarix Muxtar Respublikada “Xanlıq hökmranlığı”nın süqutu və yeni dönemin başlamasına hazırlıq kimi qəbul edilə bilər.

Əlbətə, Naxçıvanda yeni dönmə heç də asanlıqla qədəm qoyulmayıcaq. Ali Məclisin sədri Vasif Talıbovun hələ də öz vəzifesini icra etməsi belə deməyə əsas verir ki, ölkə rəhbərliyi buradakı proseslərə çox həssaslıqla yanaşır. Görünür, Muxtar Respublikada “səssiz çevriliş” metoduna üstünlük verilib. O səbəbdən də, hələ Vasif Talıbovun “qol-qanadı”nı budamağa başlayıblar. Məsələn, onun oğullarının, hətta kürəkənin saxlanması haqda məlumatlar heç də təsadüf deyil.

Lakin bu gün bizi düşündürən Talıbovların saxlanması deyil, onların sahib olduqları milyardların taleyidir. Zənnimizcə, hansı bölgəni təmsil etməsindən asılı olmayıraq, bu məsələ hər bir vətəndaşımız düşündürməldir. Çünkü on milyardlarla dollar həcmində nəzarətsiz valyuta ölkə üçün böyük probleme səbəb ola bilər. Xüsusən də “anklav” şəraitində olan Naxçıvanda bu cür böyük məbleğlər daha ciddi təhlükələrə getirib çıxarar. Odur ki, burada “xanlıq dönəmi”ndən demokratiyaya “yumşaq keçid” planının işə salınması tamamilə düzgün qərardır.

Bir vətəndaş olaraq bizi düşündürən həm də Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi 30 ilə yaxın müddətdə əldə etdiyi sərvətin miqdardır. Qeyri-resmi menbələrə inansaq, bu vəsaitin həcmi nə az, nə çox, düz 30 milyard dollardır. Nəzərə alsaq ki, Azərbaycanın dövlət bütçəsindən hər il Naxçıvana 500 milyon manata yaxın dotasiya ayrılıb (2022-ci ilde dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasına 431.6 milyon manat, 2021-ci ildə isə bundan 53.47 milyon manat az dotasiya ödənilib-müəl.), o zaman Talıbovun sahib olduğu kapital haqda bir daha düşünməyə dəyər. Məsələn, çox sadə bir riyazi hesablama aparaq. Əgər Vasif Talıbov Naxçıvan MR-ə rəhbərlik etdiyi 30 ildən də az müddətdə 30 milyard dollardan çox vəsait toplayıbsa, deməli, 1 ilə ən azı 1 milyard dollar “qazanıb”. Hansı ki, təkcə bir ildə toplanan vəsait, son 2 il istisna olmaqla (2020-ci ildə 370 milyon, 2019-cu ildə 340 milyon dotasiya ayrılib - müəl.), 3 illik dotasiya həcmindədir. Bu isə o deməkdir ki, Vasif Talıbov il ərzində 1 milyard yox, təxminən 700 milyon dollara “qane ol-sayıdı”, Naxçıvana dövlət bütçəsindən dotasiya ayırmaga ehtiyac qalmazdı. Üstəlik, biz yalnız Vasif Talıbovun sahib olduğu kapitaldan danışırıq. Naxçıvanda ondan çox da “kasib” olmayan məmurlar da az olmayıb...

Bütün burlardan sonra belə bir qənaətə gəlmək olar ki, post-Talıbov dönəmində Naxçıvana ləyaqətli insanlar rəhbərlik edərsə, Muxtar Respublikaya nəinki dövlət bütçəsindən 100 milyonlarla dotasiya ayırmaga ehtiyac qalacaq, əksinə bütçəmizin formalaşmasında MR-in də öncəliyi payı olacaq. Deməli, Naxçıvanın Talıbovlardan xilası dəmə Azərbaycanın inkişafı deməkdir.

**P.S. Zənnimizcə, Naxçıvanın sakinlərinin həyat şəraitiñin yaxşılaşdırılması üçün 30 milyardlıq hazır sərmayənin mövcud olması da gələcəklə bağlı nikbin düşünməyə ciddi əsaslar verir...**

Mövzuya qayıdacaqıq.

Büyünlərdə, daha dəqiq desək, dekabrın 3-də Rusiya "sülhməramlı" qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı nəticəsində ekoloji fəsadların aşasdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyəti qurumlarının - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer-Gold" QSC-nin mütəxəssislərindən, eyni zamanda jurnalistlərdən ibarət heyət Qarabağa səfər edib. Səfər zamanı Laçın dəhlizində sülhməramlı qüvvələrlə mübahisəli anlar yaşandıb və 3 saat müzakirələr gedib və bu müdətdə yolda hərəkət dayandırılıb. Daha sonra isə tərəflər Rusiya sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında müzakirəni davam etdirmək qərarı veriblər.

Qeyd edək ki, bunun ardına Rusiya "sülhməramlıları"nın müşaiyəti ilə Tərter-Kəlbəcər marşrutu üzərə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilər tərəfindən hücum edilib. Bütün bunlar ondan xəbər veri ki, hazırda Qarabağda vəziyyət kritik həddə çatmaq üzərdir və hər an hərbi əməliyyatlara start verile bilər. Mövzuya təxminən, bu kontekstdən yanaşan rusiyalı politoloq Sergey Markov axar.az-a açıqlamasında gərginliyin artlığındı təsdiqləyib və rəsmi Bakını narahat edən əsas məqamı vurğulayıb: "Azərbaycan çox narazıdır ki, Ruben Vardanyan Qarabağın erməni icmasına rəhbərliyə getirilən kim dərhal Qarabağ ərazisində qızıl mədənin istismarı ilə pul qazanmağa başlayıb. O, Bakının, BMT-nin və Moskvadan da Azərbaycan sərvəti hesab etdiyi bu qızılları özünüňkü bilir. Vardanyan gecə yük maşınlarında qızıl filizlərini Qarabağdan çıxarıır. Bu iş, əlbette ki, əsasda bir şirkət üçün rəsmiləşdirilmişdir. Ancaq hamiya aydınlaşdır ki, Vardanyan indi orada hər kəsə rəhbərlik edir. Bu əsasda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdan Ermənistana gedən yolu bağlayıb. Ve bu, Ermənistandan ilə Qarabağ arasında yegane yoldur". Hələlik məsələnin həlli tapdırığını vurgulayan rusiyalı politoloq hesab edir ki, vəziyyət belə davam edərsə, növbəti gərginlik tez bir zamanda təkrarlanacaq və bu dəfə rus general da işi çözə bilməyəcək, nəticədə İrəvan Bakı ilə üz-üzə qalacaq.

Bu arada, Rusyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində, Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə bildirib ki, Rusiya Azərbaycan ilə Ermənistana arasında nəqliyyat əlaqəlerinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir: "Biz həm nəqliyyat əla-



edə bilər. Həmçinin, növbəti dəfə Laçın dəhlizində gömrük və sərhəd xidmətinin postu qoyularaq Laçın dəhlizində yalnız humanitar məqsədlər üçün istifadə edilməsinə icazə veriləcək".

**"Kremli Rusiya sülhməramlı qüvvələrinin yaxasındakı "Z" işaretə ilə Azərbaycana qarşı işgalçi siyaset ortaya qoymuşdur" mesajını verir"**

Hazırda Laçın dəhlizində olan Rusiya sülhməramlı qüvvələrinin yaxasında Ukraynaya qarşı işgalin simvolu kimi qəbul edilən "Z" hərfi olduğunu deyən Cənubi Qafqaz Tehlükəsizlik və Süh İnstiutunun sədrinin fikrincə, Kremli bununla Azərbaycana qarşı işgalçi siyaset ortaya qoymuşdur" mesajını verir: "Rusiya sülhməramlı

# "Azərbaycan galan il Rus çıxarılmamasını talab edə b



Məhəmməd Əsədullazadə: "Rusiya "sülhməramlı" qüvvələrinin missiyası separatizmi qızışdırmaq, etnik münaqışə yaratmaqdır və bu səbəbdən də onların çıxarılması mütləq reallaşmalıdır"



Elxan Şahinoğlu: "Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı işlətdiyi "tərəfdəşliq" və "müttəfiqlik" ifadələri sadəcə söz oyunudur"



İlqar Altay: "sülhməramlıları"nın qanuni missiyası gündə bir təxribatçıını "lider" adı ilə bu bölgəyə gətirib və ya əraziyə silahlar ötürüb, orada yerli erməni separatçılara şərait yaratmaqla, ədavəti daha da qızışdırıb sülh əvəzində konflikt yaratmaq deyil"



Fərhad Mehdiyev: "Bəlkə elə Nikol Paşinyan da Laçın dəhlizi üzərində nəzarətimizin bərpa olunmasını istəyir, cünki..."

qələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanması və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkde maraqlıydıq". Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrde aparılan danışqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur. Xarici işlər naziri onu da vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərə danışqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər: "Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistana tərəfinə

təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərə danışqların üçüncü raundu keçirilə bilər".

**"Azərbaycanın Laçın dəhlizini bir neçə saatlıq bağlaması Rusiya və Ermənistana ciddi mesajdır"**

Beləliklə, mövzü ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Tehlükəsizlik və Süh İnstiutunun sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın Laçın dəhlizini bir neçə saatlıq bağlaması Rusiya və Ermənistana ciddi mesajdır: "Laçın yolunu bağlaması Azərbaycanın müstəsnə

hüququdur. İlk dəfə mülki nazirlik yolu bağladı. Ermənistan və Rusiya bundan nəticə çıxarmasa, o zaman güc nazirliyi - Müdafiə Nazirliyi yolu bağlaya bilər. Azərbaycan bununla bir daha mesaj verir ki, Qarabağda etnik ermənilərin yaşadığı əraziyə girərək monitoring aparacaq. Bununla həm də Rusiya sülhməramlı qüvvələrinin neçə hərəkət etməsi test edilir. Göründüyü kimi, Rusiya hərbçiləri erməni separatçılarnı müdafiə edir. Demək, gələn il Azərbaycan tərəfi sülhməramlı qüvvələrinin çıxarılmasını tələb

**"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında ermənilərin Azərbaycanın yüksək kolonuna hücumlarının arxasında**

**məhz Kreml durur"**

Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında ermənilərin Azərbaycanın yük kolonuna hücumlarının arxasında məhz Kreml durur: "Bununla bir daha aydın olur ki, Rusiya sülhməramlı qüvvələrinin missiyası separatizmi qızışdırmaq və etnik münaqişə yaratmaqdır. Onlar Azərbaycanın yük avtomobilərinin təhlükəsizliyini təmin etməyərək, hückumun təşkilinə birbaşa şərait yaradır. Rusiya sülhməramlı qüvvələri Qarabağda artıq arzuolunmazdır. Bu səbəbdən də onların çıxarılması mütləq reallaşmalıdır. Rusiya rehbərli etnik ermənilərin reinteqrasiyasının qarşısını almaq üçün bütün provasıyalara hazırlıdır. Ona görə də Azərbaycan tərəfi çəkinməməli,

gömrük və sərhəd postları fəaliyyətə başlayacaq: "Bu yolun təxminən, 3 saat bağlı qalması və Azərbaycan Ekoloji və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" QSC-nin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi. Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirmesi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görmeye alışmalıdır. Maraqlıdır ki, Ermənistən hakimiyəti baş vərənləri soyuqqanlı qarşılıdı, kəskin reaksiya vermedi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindəirlər".

Azərbaycanın xarici işlər naziri



Azərbaycanla sülh müqaviləsi imzalaya biləcək.

**"Rusiya sülhməramlıları Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çekindirməyə çalışır"**

Rəsmi Bakının Laçın dəhlizini bağlamaq planının olmadığını vurğulayan şərhçi Asif Nərimanlı isə hesab edir ki, son hadisələr Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verdiyini, o cümlədən öz suveren ərazisində istədiyi addımı ata bilecəyini nümayiş etdirir: "Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin. Saribaba yüksəkliliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı".

Şərhçi onu da qeyd edib ki, Azərbaycan adlarını doğru yazıldığı xəritəni Rusiya Müdafiə Nazirliyinə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetden qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır: "Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünkü problemlərin həlli güclən, diktədən keçir". Asif Nərimanlı həmçinin, əlavə edib ki, Rusiya sülhməramlılarının müşaiyəti ilə Tərtər-Kelbəcər marşrutu üzrə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilərin hücum etməsi Laçın dəhlizində baş verənlərə cavab hesab edile bilər: "İstisna deyil ki, bunun təşkilatçıları da ele sülhməramlılardır. Onlar Bakıya "ermənilərin təhlükəsizliyini qoruya bilmədikləri" kimi, "azərbaycanlıların da təhlükəsizliyini qoruya bilmirik" mesajını verir və bununla Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çekindirməyə çalışırlar. Eyni məqsədə xidmət edən "mülki təxribatlar"ın davamlı ola biləcəyi də gözləniləndir".

Vəzəh BƏHRAMOĞLU

# İya "sülhməramlıları"nın jilar"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşə də toxunan politoloq bildirib ki, reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq "Rusiya Azərbaycanın müttəfiqidir" kimi nağıla kimsə inanmaz: "Sözügedən görüşlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada "Azərbaycan Rusyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdası, eyni zamanda müttəfiqidir" cümləsini yazılıb.



Asif Nərimanlı:

"Rəsmi Bakının Laçın dəhlizini bağlamaq planı yoxdur, lakin Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik"

Xankəndi, Xocavənd və Ağdərədə ekoloji monitorinqlər təşkil etməlidir. Həmçinin, Laçın dəhlizində birgə psot qurmalıdır. Preventiv addımlar atmasaq, Xankəndidə separatçılar Rusiya ilə birgə bize problemlər yaradacaq".

**"Reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq "Rusiya Azərbaycanın müttəfiqidir" kimi nağıla kimsə inanmaz"**

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, gün geləcək Ermənistənla Qarabağı birləşdirən yolda Azərbaycan



organlarının nümayəndəleri Xankəndi şəhərinə inzibati-ışğuzar məramla və məqsədlə daxil olub, orada müvafiq iş aparırlar. 10 noyabr 2020-ci il tarixli üçtərəflı Bəyanatın 7-ci bəndinə əsasən, bu bölgədən qəçqin düşmüş azərbaycanlıların da öz ata-baba torpaqlarına qayıtmaları, orada serbest yaşamları, bununla bu bölgə ilə gedış-gelişlərin açılması labüddür. Ve belə açılış proseslərinə başlama yaxşı haldır. Qeyd edim ki, Rusiya sülhməramlılarının bu bölgədəki qanuni missiyası, adından göründüyü kimi, dinc yanaşı yaşamaq, sülh, sabitlik, integrasiya yönü işlərə yardım etmək, buna şərait yaratmaqdır. Gündə bir təxribatçı "lider" adı ilə bu bölgəyə gətirib və ya əraziyə silahlar ötürüb, orada yerli erməni separatçılarına şərait yaratmaqla, ədavəti daha da qızışdırıb sülh əvəzində konflikt yaratmaq deyil". İlqar Altay əlavə edib ki, regiona dayanıqlı sülh, sabitlik lazımdır və Rusyanın vasitəciliyindən də bu yönlü fealiyyət gözlənilir.

**"Regiona dayanıqlı sülh, sabitlik lazımdır və Rusyanın vasitəciliyindən də bu yönlü fealiyyət gözlənilir"**

**"Azərbaycan Laçın dəhlizi ilə bağlı konkret addım atacaq, girişdə nəzarət buraxılış məntəqəsi quraşdıracaq"**

Azərbaycanın Laçın dəhlizi ilə bağlı konkret addım atacağını, girişdə nəzarət buraxılış məntəqəsi quraşdıracağını deyən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev da emindir ki, mütləq Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olunacaq: "Hökumətin bu məsələdəki addımları kifayət qədər açıq və yavaş olsada, qərarlıdır. Ermənistən baş naziri Nikol Paşinyan bu nəticəni öngörmüş ola bilər, bəlkə elə bunu da istəyir. Çünkü özü də hazırlıda pat vəziyyətdədir və xarici faktorun məsələni yerində tərətməsini istəyir". Politoloğun sözlərinə görə, Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olunduandan sonra Ermənistən cəmiyyəti Qarabağdan bir dəfəlik ümidiనi üzəcək və bununla Nikol Paşinyan

**N**əsreddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Astrofizika və ulduz astronomiyası ixtisası üzrə dissertasiya müdafiə etmiş, fizika üzrə fəlsəfə doktoru, dosent Yanoş Mahmud oğlu Məhərrəmov tərəfindən "Hürriyyət" in redaksiyasına məktub daxil olub. Müəllif dissertant Canməmməd Nizam oğlu Rüstəmovun doktorluq dissertasiyası mövzusunda təqdim etdiyi avtoreferata verilən ilkin rəylə bağlı ŞAR-in nəzdində yaradılmış Birdəfəlik Dissertasiya Şurasına müraciət edib. Müəllifin yazısını olduğu kimi dərc edirik:

**İddiaçı C.N.Rüstəmovun "Təkamülün müxtəlif mərhələlərində olan massiv six qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri" mövzusunda təqdim etdiyi doktorluq dissertasiyası işinin üçüncü "avtoreferat"ında müdafiəyə çıxarılan müddəalarda, elmi yeniliklərde və iş üzrə əsas nəticələrdə - ciddi nöqsanların, kobud səhvələrin, saxta karlıqların və plagiatların bir qismi aşağıdakılardır:**

#### Müdafiyə çıxarılmış müddələlərə dair

Bu avtoreferatda müdafiəyə çıxarılan 7 müddəə yazılmışdır. Lakin onların bir qismi elme və astronomlara məlum olmaqla ulduzlar üçün xarakterik olan adı müşahidə faktlarından, bir qismi plagiatdır, bəziləri isə kobud səhvəldir və həm də iddiaçının saxtakarlığıdır. Təqdim edilmiş müddəalarda yeni nəticə və ya elmi yenilik yoxdur.

**1) BİRİNCİ MÜDDƏA:** WR tipli HD191765 ulduzunun qeyri-adi fotometrik dəyişkənləri. Bu ulduzun fotometrik müşahidələri nəticəsində onun ulduz ölçüsünün ~10 dəqiqə ərzində 8m.0-dan 8m.1-ə qədər dəyişməsi aşkar edilmişdir.

**RƏYÇİNİN XÜSUSİ ƏSASLANDIRILMIŞ İRADİ:** Avtoreferatin 32-33-cü səhifələrində verilmiş Cədvəl 4-e diqqət yetirək aşkar görünür ki, həmin cədvəlin 1-ci sütununda yazılmış Yuli tarixlərində tam hissələri eyni olan günlər yoxdur. Yeni həmin cədvəldə en azı bir gündən bir və ya bir neçə günlük fasile ilə fotometrik dəyişmələr təqdim olunmuşdur. HD191765-də (WR 134) ulduz ölçüsünün bir gün ərzində dəyişməsi isə en çoxu 0,06 olmuşdur, iddiaçının uydurduğu kimi 0,1 yox. Odur ki, 0,06 ədədinin 0,1-ə yuvarlaqlaşdırılması yolverilməzdirdir, cünki bu sözügedən məsələdə böyük xətedir. Burada iddiaçının saxtakarlığı odur ki, Cədvəl 4-də 10 dəqiqəlik dəyişməni göstəren fakt, səbüt yoxdur. Əgər ~10 dəqiqəlik dəyişmə olsaydı, bu zaman Cədvəl 4-də Yuli tarixlərinin tam hissələrindən en azı ikisi eyni olmalı idi, lakin həmin cədvəldə belə hal yoxdur. Halbuki, iddiaçının özünü bu uydurmasını Cədvəl 4-e istinad etməklə əsaslandırmışdır. Beləliklə, aşkar olur ki, ya iddiaçı Yuli günlərinin nə olduğunu bilmir, ya da ki, o, saxtakarlıq edərək en azı bir sutka ərzində baş vermiş fotometrik dəyişməni ~10




# Daha bir biabırıcı doktorluq dissertasiyası...

dəqiqəlik dəyişmə kimi oxuculara və elmi ictimaiyyətə sırimişdir.

Belə saxtakarlığın haradan qaynaqlandığını aşkar etmək məqsədi, iddiaçının istinad etdiyi Azərbaycan Astronomiya Jurnalının 2011-ci il, Cild 6, №2, səhifə 31-35-də nəşr etdiyi məqaləsinə baxış keçirdik. Yuxarıda qeyd olunan Cədvəl 4, bu məqalədə olduğu kimi verilmişdir. Həmin məqaləni oxuyarkən iddiaçı C.N.Rüstəmovun digər bir saxtakar eməli ortaya çıxdı. Aydın oldu ki, iddiaçı həmin məqaləsində ris.5 kimi təqdim etdiyi şəkilə istinad edib güya HD191765 ulduzunda 10 dəqiqəlik müddət ərzində ulduz ölçüsündə 0,1 qədər fotometrik dəyişmə əldə etmişdir. O bu fikirlərini Cədvəl 4-də yazılıqları ilə uzlaşdırmağa çalışsa da, amma ris.5-də verilənlərle Cədvəl 4-də yazılınlar bir-birinə qeyriyyən uyğun gəlmir. Bəs C.N.Rüstəmovun qeyd etdiyim saxta emali nedir?

AAJ-də nəşr olunmuş sözügedən məqalənin 32-ci səhifəsinin 2-ci sütununda mətnində yazılmışdır ki, 2455411.428 Yuli gününə uyğun tarixe HD191765-in ulduz ölçüsünün 10 dəqiqə ərzində 8.0-dən 8.1-ədək dəyişmişdir və iddiaçı bu əsasla Pis.5-ə istinad etmişdir.

**Pis.5-a baxsaq:** Şəkildən aşkar görünür ki, WR 134 (HD191765)-in və "kontrol" ulduzu deyilən obyektin siqnal təsvirlərinin müddəti 12 dəqiqəlikdir. Belə ki, absis oxundakı şkalaya diqqət et-sək UT-yə uyğun 12-dən 22-yədək (10 dəqiqə) dəqiqəlik intervalndan solda və sağda hərəsində 1 dəqiqəlik siqnal təsvirlərini də nəzəre alsaq cəmi 720 saniyəlik (yəni 12 dəqiqə) siqnal təsvirləri göstərilmişdir. İndi isə Cədvəl 4-də 2455411.428 tarixinə uyğun bir ekspozisiya müddətine (T) və təsvirlərin sayına (N) baxaq. Cədvəl 4-dən görünür ki, həmin tarixdə hər birisi 4 saniyə olmaqla cəmisi 130 təsvir alınmışdır. Bu isə cəmi 520 saniyəlik siqnal təsviri edir. Lakin Pis.5-də hem WR 134 (HD191765) ulduzu, hem də "kontrol" ulduzu




üçün 720 saniyəlik siqnal təsvirinin fotoşəkli verilmişdir.

Cəmisi 520 saniyəlik fotometrik müşahidədə 720 saniyəlik siqnal təsviri necə görünə bilər, bu ola bilməz axı...?

Beləliklə, tam sübut edilmiş olur ki, birincisi Cədvəl 4-də verilənlər en azı bir sutkalıq və bundan çox olan dəyişmələrdir, orada 10 dəqiqəlik dəyişmələr göstərilməyib. Həm də iddiaçının buna uyğun - Azərbaycan Astronomiya Jurnalının 2011-ci il, Cild 6, №2, səhifə 31-35-də nəşr etdiyi məqaləsində 5-ci şəkildə siqnal təsvirlərə, Cədvəl 4-də 2455411.428 Yuli tarixinə uyğun verilənlər, ümumi ekspozisiya müddəti baxımından bir-birinə uyğun gelmir. Belə ki, həmin 5-ci şəkilde 720 saniyəlik siqnal təsvirləri verilib, lakin Cədvəl 4-də isə buna uyğun ümumi ekspozisiya müddəti 520 saniyədir. Bu isə qeyri-mümkündür. Göründüyü kimi iddiaçı 520-ni 720-dən böyük hesab edib...???

Diger "Rəyçi"lər, "Opponent"lər və BED 3.05 Birdəfəlik Müdafiə Şurasının üzvləri çox savadsız oludurlarından bunu başa düşməyib-lər.

**2) İKİNCİ MÜDDƏA:** WR tipli HD192163 ulduzunun spekt-



rində Nal 5890 və Nal 5896 xətlərinin formalşamasında bu ulduzu əhatə edən NGC 6888 həlqəvi dumانlığının payının olması.

**RƏYÇİNİN İRADİ:** İddiaçının bu fikri də yenidən deyil. Əvvələ isti ulduzların spektrlərində Nal 5890 və Nal 5896 dublet xətlərinin ulduzlararası mühitdə formalşaması əsasən ehtimal kimi astrofizika elmine çoxdan məlumdur. Diger tərəfdən HD192163 ulduzu elə NGC6888 dumənliğinin içərisində olduğundan aksiom kimi aydın olur ki, ulduzu əhatə etmiş dumənlik mühiti, Nal dublet xətlərinin formalşamasına öz təsirini göstərecək.

**3) ÜÇÜNCÜ MÜDDƏA:** HD191765 və HD192163 ulduzlarının spektral tipləri arasında fərgin aşkar edilmişdir. Müəyyən edilmişdir ki, HD192163 ulduzu WN6 alt tipinə daha dəqiq uyğun gelir, HD191765 ulduzu isə WN5 ilə WN6 arasındaki sərhəddə yerləşir.

**RƏYÇİNİN İRADİ:** Bu məsəleyə dair iddiaçı avtoreferatin 37-38-ci səhifələrində məlumat vermişdir. Burada müvafiq kəmiyyətlər üçün loqarifmik nisbətlərin hesablanması yeni deyil, iddiaçı başqalarının işlərində (hələlik bu köçürmənin ünvanını göstərmirik) yazılanları hazırlı ulduzlar üçün mexaniki

qaydada tətbiq edib sadə hesablama aparmışdır. İddiaçının belə sadə hesablamaları müdafiəyə çıxarılan əsas müddəə kimi təqdim etməsi çox acı təessüf doğurur. Bu müddəə deyil, adı laborant işidir.

**4) DÖRDÜNCÜ MÜDDƏA:** HD206267 ulduzunun spektrində H-alfa xəttinin bənövşəyi qanadında zəif stabil emissiya xəttinin, nüvəsində isə Diskret Absorbsiya Komponentlərinin (DAK) meydana gelməsi və hərəkətinin aşkar edilməsi.

**RƏYÇİNİN İRADİ:** DAK əksər ifratnəhənglərin, o cümlədən WR ulduzlarının H-alfa, hətta bəzən də H-beta xətlərinin profilində müşahidə olunur. Bu əvvəldən də məlumdur (hələlik bu köçürmənin ünvanını göstərmirik) və həm də müşahidə faktıdır. Müşahidə faktını müdafiə etməzler. Bu müddəə deyil.

**5) BEŞİNCİ MÜDDƏA:** HD206267 ulduzunun spektrində H-alfa və H-beta xətlərinin asimetriyası və bu asimetriyanın zamanı görə dəyişməsi. H-alfa və H-xətləri üçün əks asimetriya aşkar edilmişdir. Belə ki, H-alfa xəttinin bənövşəyi qanadı asimetrik oludur, H-beta xəttinin qırmızı qanadı asimetrik olur və əksinə.

**RƏYÇİNİN İRADİ:** Bu ulduza dair işlər avtoreferatın 15-19-cu səhifələrində verilmişdir. Avtoreferatin həmin səhifələrdəki istinadlar göstərir ki, yazılanların əksəriyeti başqalarından köçürmədir. Birde ki, əksər isti ulduzların spektrlərində müşahidə olunan H-alfa və H-beta xətlərində asimetriya var. Bu yeni olmayan adı müşahidə faktıdır, müddəə deyil. Müşahidə faktını müdafiə etmirlər. Qaldı ki, buna dair avtoreferatın 17-18-ci səhifələrində yazılışı kimi - spektral xətdə şüa sürəti, qalıq intensiviliyi, ekvivalent en ölçmək laborant işidir. İsti ulduzlarda spektral xətdə şüa sürəti və spektral parametrlərin ölçülməsi və bu kəmiyyətlərin qiymətlərində dəyişkenliklərin olması adı həldir. Bunnar da müddəə deyil. Səhifə 18-də göstərilmiş H-alfa və H-beta profiləri isə çox kiçik olmaqla aydın görünməyən formatda verilməklə səliqəsizdir. Aşkar görünür ki, həmin profilərden DECH program qovluğunun "smooth" komandasası vasitəsilə küy aradan qaldırılmamışdır. Küy aradan qaldırılmamanda da xəttin profili yalnızca asimetriya göstərə bilir.

**6) ALTINCI MÜDDƏA:** b Lyr ulduzunun orbital periodunun müşahidə mövsümünə (2016-ci ilin iyul-avqust ayları) uyğun qiymətinin 12,9414 gün olması. Məlumdur ki, b Lyr ulduzunun baş komponenti intensiv kütlə itkisine məruz qaldığından onun orbital periodunun qiyməti hər il ~ 19 saniyə artır. Ona görə də, bu ulduzu tədqiq edərək ilk önce onun orbital periodunun müşahidə mövsümünə uyğun qiyməti müyyən edilməlidir.

**RƏYÇİNİN XÜSUSİ ƏSASLANDIRILMIŞ İRADİ:** İddiaçı öz avtoreferatının 22-ci səhifəsində yazır ki, şüa sürəti ayrisını sürüşdürürek M.Skulskinin ayrıışı ilə üst-üstə salmaqdan ötrü periodun qiymətini sünü suretdə azaltmışdır və bu zaman 12,9414 gün qiyməti alınmışdır. Daha sonra avtoreferatın 23-cü səhifəsində iddiaçı istinadla uydurub ki, onun tapıldığı P=12,9414 günlük period Zhao M. və başqalarının tapıldığı periodla üst-üstə düşməsdür. Qeyd edirik ki, iddiaçı burada da aşağıda göstərmiş kobud səhvə, saxtakarlığı və plagiati yol vermişdir.

(Ardı növbəti sayımızda)

**A**llahın yaratdığı bütün canlılar kimi, insan anatomiyası da riyazi qanunayğunluğa tabedir. Bu yazımızda sizinlə bərabər bu qanunayğunluğa nəzər salacaqıq.

#### Allah dərgahına əl açan insan məscidə bənzəyir

İki əllərini Haqq dərgahına qaldıraraq (və yaxud, səcdə edərək) Rəbbinə dua edən insana kənardan diqqət etsək, iki əlli qoşa minarəyə, başı günbəzə, sinəsi (qəlb) otağı benzəməklə, canlı məscidi xatırlatdığını görerik.

Onda dərk edərik ki, "Bir insannın qəlbini sindirməq bir məscidi uçurmağa bərabərdir" məsəli heç-dən yaranmayıb, məhz bu hikmət-dən qaynaqlanır.

Ömrümüz boyu bir məscid tike bilmiriksa, heç olmasa biri-birimizin qəlbini qırıb, gündə yüzlərlə məscid uçurmayaq.

#### İnsan anatomiyası 220 sümüyün birleşməsindən yaranıb

Bildiyimiz kimi, məişətdə işlədiyimiz bütün cihazların üzərində 220 ədədi hekk olunub. Bu səbəbdən 220 ədədi cəmiyyətdə enerji rəmzi kimi qəbul olunur. Maraqlıdır ki, enerji (ruh) daşıyıcısı olan insanın da üzərində 220 ədədi vardır. Belə ki, insan anatomiyası 220 sümüyün birleşməsindən yaranıb.

#### İnsan anatomiyasında yeddi rəqəmi

Bildiyimiz kimi, insan sıfətində - iki göz, iki burun, iki qulaq, bir ağız olmaqla - yeddi delik vardır. Həmçinin, Yer, və göy də yeddi qatdan ibarətdir. Eləcə də Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün - 2 ayaq, 2 diz, 2 el və 1 alın - yere toxunduğuñunu görərik.

Beləliklə, Yer, göy və Allaha baş əyən kamıl insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik:

$$7 + 7 + 7 = 21$$

21 ədədi "Quran"ın "Peyğəmbərlər" surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır.

Elmi-lədən araşdırılmalarımız göstərir ki, insanda elm, sevgi, humanizm və digər insanı keyfiyyətlərin (kamilliyyin) təməli ana südülər ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir.

Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən ALLAH yeni doğulmuş körpənin məhz 21 ay ana südülər ilə qidalandırmağı bir çox ayələrdə insanlara tövsiyyə edib. Bildiyimiz kimi, "Quran" insanın "texniki passport"u olaraq göndərilmişdir - necə ki, hər bir alim ixtira etdiyi cihazın işlənmə qaydasını göstərən teniki passport yazır.

Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki passportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün, Yaradanın bize göndərdiyi "texniki passport"u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik).

# İnsan anatomiyasında riyazi sırlar

**"Biz hər şeyi sayıb yazmışıq"**  
**(Quran, 78:29)**

Bu gün qadınlar arasında sürtə yayılan süd vəzlərində şişlərin (kista, mastopatiya və s) yanlanması da körpənin 21 ay südülə qidalandırmaq barədə "Quran"da kənara tapşırıga əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etmənən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar.

Öğər uşaq 21 ay ana südülə ilə qidalanarsa, böyüyəndə kamilliyyin ən yüksək mərtəbəsinə - Peyğəmbərlik möqamına yüksələ bilər. Bu səbəbdən də "Quran"ın "Peyğəmbərlər" surəsi 21 ədədi ilə nömrəlnmişdir.

Yuxarıda qeyd etdik ki, "Quran"ın 21-ci surəsi "Peyğəmbərlər" adlandırdıqdan, 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədən araşdırılmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomiq quruluşunda 21 ədədi görünür. Belə ki, qadın anatomiyasında 20 ədəd çıxıntı (barmaq) olduğu halda, ki-

şılarda barmaqların ve barmaqvari çıxıntılarının birlikdə sayı 21-dir. Həyətə təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomiq quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır.


#### İnsan anatomiyasında paralel aləmə çıxış nöqtələri var

Bildiyimiz kimi, kompyuter insannın alt kopyası olaraq yaradılıb. İnsanlar alt kopyanın bütün sırlarını öyrənənlər də, özlərindəki (eslindeki) sırları öyrənməkdə acıdırlar.

İnsanda elmə məlum olmayan sırları Elmi-lədən üzə çıxarmaq mümkündür. Məsələn, Elmi-lədən araşdırma nəticəsində sıfətdə üç nöqtə üzə çıxardıq ki, onları hər əlin üç barmağı ilə birleşdirildikdə, barmaqların fəzada vəziyyəti "WWW" formasını alır və belli parol sözləri (kəlməyi-şəhadəti) deydikdən sonra insanın bəsirət gözü

açılaraq, paralel aləmdəki nuru və bu aləmin gözəlliyini, mələklərin nurnunu ziyaret edə bilir. Necə ki, həmin nöqtələri ("WWW") sixmaqla, kompüter informasiya məkməniçix və dünyadan istenilən nöqtəsi ilə bir anda əlaqə yaradır. Buradan aydın olur ki, insanda (eslinde) olmayan bir şey, alt kopya sayılan kompütere düşə bilməz.

Sübut üçün, sizə daha bir sırrı açıq: internetdə informasiya ötürmək üçün istifadə edilən "@" işarəsinin inşanın mədə-bağışının şəkillərini götürüb, yanaşı qoyun. Görəcəksiniz ki, bunlar biri-birinin bənzəridir. Elmi-lədən araşdırırmalarımız zamanı keş etdik ki, bunların funksiyaları da üstüste düşür. Belə ki, mədənin üzərində olan nöqtələri basmaqla, insan öz enerjisini (mesajını, komandasını) Kainatın istenilən nöqtəsinə ötüre bilər. Bu vaxt insandan ayrılan enerji minlərlə km uzaqlıqda olan insana, eləcə də orada yerleşən cihaz və texnikalarla təsir edə bilir. Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisine yaxın, belkə də elə Ona bərabər olur. Cənubi, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Onu da



**Paşa YAQUB,  
Həkim, Elmi-lədən bilicisi**

qeyd edim ki, mədənin üzərindəki nöqtədən cihaz və texnikalara qarşı cəmi bir dəfə - 1999-cu ilin dekabrında istifadə edilib. Onda da göndərilən enerjinin ünvanı Yerin cazibəsindən kenarada olan kosmik ötürüçü stansiyalar olub. Həmin vaxt kosmosda olan stansiyaların işi bir dəqiqəlik dayandırdıqdan, Yerdəki bütün televiziya transliyasiyaları, rabiə və internet də bir dəqiqəlik kəsildi. Həmin gün bu hadisə dünyadan bütün xəber agentliklərində yayılmışsa da, sırrını heç kəs aça bilmədi. Bir neçə cümlə ilə vurgulandı ki, ötürüçü stansiyalar Yerdən edilən təsirle dayandırıldı. Əslində isə, onu Nəftçala rayonunda yaşayan, və mənə bu sırrı öyrədən dostum Hacı Xalid etmişdi.


Öxucuda sual yaranacaq ki, bunu tekrar etmek (kosmik ötürüçü stansiyaların işi dayandırmaq) mümkün mü?

Qeyd edək ki, bu hərəkət ancaq Allah-təalanın Özünün birbaşa icazəsi ilə edilə bilər. Allah bu-nu bir dəfə etməye icazə verdi ki, həqqi-yəqinlik hasil olsun. Yəni, insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrəti varlı olduğunu bilsin.

Yerdən ötürülen enerjinin (verilən komandanın) ünvanı ona görə ötürüçü stansiyalar seçildi ki, bütün dünya bilsin: Azərbaycanda elmi-lədən sahibləri var və bu elm neyə qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə, Yer sakınlarına Yaradan tərəfindən bir mesaj idi ki, silahlarınızın gücünə çox güvenmeyin; Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadırdır!

#### Bu sırları bilməklə istənilən xəstəliyi sağaltmaq mümkündür

Onu da qeyd edək ki, "www" və "@" işarələrinin insan anatomiyasında yerini bilməklə istənilən xəstəliyi müalicə etmək mümkündür və biz artıq neçə illərdir ki, bu sırları tibb elmine tətbiq edib, gözəl neticələr alıraq. Belə ki, pasientin qarşımızda, yaxud, bizdən min kilometrlərlə uzaqda olmasından aslı olmayaraq, həmin nöqtələrin köməyi ilə komanda verərək, orqanızdakı ağrını bir anda yox edə bilirik; həmçinin, bütün xəstəlikləri (o cümlədən tibb elminin sağalmaz hesab etdiyi xəstəlikləri) sağaltmaq problem deyildir (pasientlərimiz buna şahiddirlər).



**A**zərbaycan pedaqoji fi-kir tarixində elə şəxsiy-yətlər yetişmiş, onlar ən qədim türk ənənələrimizi yeni nəslə təbliğ və təşviq etmişlər: Qəvami Əbu Əli Həsən (1018-1092), Məhəmməd Naxçıvani (XIII), Nəsim-rəddin Tusi (1201-1274), Mirzə Ka-zım bəy (1802-1870), Abbasqulu ağa Bakı-xanov (1794-1847), Həsənbəy Zərdabi (), Firdun bəy Köçərli (1863-1920) məhz bu nəslin nümayəndələridir. İyirminci əsrədə Əhməd Seyidov, Mehdi Mehdiyadə, Mərdan Muradxanov, Nurəddin Kazimov, Fikrət Seyidov, Əliheydər Həsimov, Hüseyn Əhmədov klassik ənənələri-mizin davamçıları kimi yetişmişlər. Maraqlıdır ki, adlarını sadaladıqlarım müasirlərimiz professor Əhməd Yusifoğlu Seyidovun yetirmələri olmuş (M.Mehdiyadədən savayı), uzun illər onunla çiycin - ciyinə çalışmışlar. Ə. Seyidov (1892-1977) Zaqafqaziyada və Orta Asiyada pedaqogika üzrə ilk pedaqoji elmləri doktoru və professor, əmək-dar elm xadimidir. Böyük Füzulidən üzü bizə qədər söz sənətkarlarının hücrələrdə, arxivlərdə, kitabxanalarda qorunmuş tərbiyə və təlim haqqında fikirləri, mülahizə-ləri, həqiqətləri tədqiq edə-rək inciləri - dəyərləri üzə çıxarmış, xalqına qaytarmışdır. Eyni zamanda dünya sə-vivyəsinə çıxarmışdır.



# Allahverdi Eminov

Professor Əhməd Seyidov Qazağın Aslanbəyli kəndində doğulmuşdur. Qori Müellimlər Seminariyasında 1913-1917-ci illərdə təhsil almış, doğma kəndində qızlar üçün iki sınıf açmış və dərs demisdir.

Onun ömür yolu, yaradıcılıq taleyi Azərbaycan regionlarına səpələnmiş, maarifin inkişafının kərpiclərini hörmüş, əzəmetli görünümə ucalığına fəxrlə tamaşa etmişdir. Əhməd Seyidov kökünü qiymətləndirən, gördüyüne əməl edən, ətrafin mənəviyyatına hörmət bəsləyən şəxsiyyət idi. Seminariyada F.B.Köçərli, A.Çernyayevski, Rəsiz bəy Əfəndivey, Q.J.-etdirmək üçün onun keçmişinə ehtiyatla, həssaslıqla yanaşmasında gördüm, sonralar M.Qorkidə oxudum. Yəqin ki, professor cavanlığından tanışdı yazarının sözlərile: "Qədim elmləri geniş yaymaq çox mühüm və məsuliyyətdir, çünkü yalnız o, elmin böyük məqsədlərinə rəğbət yaratmağa, kütünlərdə idrakın gücünə etibar oynamaya qadirdir".

Kı, Rəşid bəy Ələndiyev, Q.I.-Popov, K.Z.Qaranidzedən dərs almışdır. Seminariyada N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqamayev, S.S.Axundov, Səməd Acalov və başqaları təhsil almış görkəmli ziyalılarıdı. Professor Ə.Seyidov J.J.Russo, Con Lokk, A.A.Komenksi, K.D.Uşinski kimi dünya şöhrətli pedaqqoların ırsını mənimsemmiş, sonralar onların



yaratıcılığını araştırmışdır: Hazırkı mərhələlərində M.Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun, S.Ə.Şirvani-nın, Mirzə Cəlilin pedaqoji irsi-ni - dünyagörüşlərini ilk dəfə tədqiqatına cəlb etdi. Bu dahi ədəbi simaların şəxsiyyətlərinin dövrünü və yaratıcılıqlarını dərk etmək, özü də 30-cu illər-də böyük hadisə idi. Sovet ideologiyasını nəzərə alsaq, Əhməd Seyidovun böyüklüyü daha da dahiləşər.

Professor Əhməd Seyidov "Əlibə" dərsliyini (H.Sanlı ilə birgə) yazmışdır. Ötən əsrin 30-40-cı illərində "A.A.Bakixa-novun pedaqoji fikirləri", "K.D.Uşinskinin didaktik görüşləri", "S.Ə.Şirvani müəllimin rolu haqqında", "XVIII-XIX əsr-lərdə Azərbaycanda xalq maarifinin təşkili ocerkləri", "XIX əsrđə Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri", "Azərbaycanda pedaqoji fikir tarixindən" əsərlərinin nəha-yət, çoxcildlik "Pedaqogika tarixi" dərsliyinin müəllifidir...

fikrin əsas nümayəndələri”, “Azerbaycanda pedaqoji fikir tarixindən” əsərlərinin nəhayət, çoxcildlik “Pedaqogika tarixi” dərsliyinin müəllifidir. Unutmayaq və bəzi alimlərə sadə görünməsin ki, 30-50-ci illərdə nisbətən yetişmiş pedaqoqlar nəslə vardı, amma onları idealogiyanın təhsil məsələlərinin təbliği, tədqiqi daha çox maraqlandırmışdı. Pedaqoji irsimizin dərinliyinə varmaq elə də maraqlandırmamışdı. Əhməd Seyidovun fenomenliyinin mahiyyətində bu elmi amal dayanmışdı.

Əhməd Seyidov ömrünün son illərində Firidun bəy Köçərlinin yaradıcılığının bir qolu olan pedaqoji fəaliyyətini araşdırırırdı. Xatırlayıram: xəstəhal olanda tələbə dostum, profesorun yetirməsi Ramin İsayev-lə onu yoluxmağa getmişdik. Gelişimizə sevindi, xeyli söhbət etdik, nə üzərində işlədiyilə marağlandırmışdım. O:

- Müəllimim Firdun bəy Köçərlini tədqiq etmişəm. Əsər hazırlıdır. Çapını gözləyir, - dedi. - Sağlıq olsun. - Xeyli fikrə

getdi. Güman, müəllimini xatır-  
layırdı. Çapı üçün Allah Təala-  
dan aman istəyirdi...

İş elə alındı, məni "Maarif" dövlət tədris nəşriyyatına baş redaktor təyin etdilər (1984-1992). Mən professor Əhməd Seyidovun arzusunu yerinə yetirdim, "Azərbaycanda pedaqoji fikir tarixindən" monoqrafiyasını nəfis şəkildə "Ön söz"ümle nəşr etdim, "F.B. Köçərli" elmi - tədqiqat əsərini də kitaba daxil etdim. Xeyli yün-qüllesdim...

Professor Əhməd Seyidovun Azərbaycan elmi - pedaqoji kadrların hazırlanmasında müstəsna xidməti olmuşdur. H.Əhmədov, N.Kazımov, Y.Talibov, F.Seyidov, Sabir Şəfiyev, Ə.Haşimov, Əjdər Ağayev, N.Rəfibəyli, Bəxtiyar Abdullayev, A.Eminov, İsa Musayev, R.İsayev və başqaları onun yetirmələridir. O, bu milli mentalitetinə diger respublikala rə elmi kadr hazırladığını da əlavə edərdik. Azərbaycan pedaqoqlarından üç şəxsin, o vaxtkı aparıcı rus alimlərin, rus pedaqoji ictimaiyyətin arasında

geniş nüfuzu olmuşdur. Bunlar Əhməd Seyidov, Mehdi Meh-dizadə və Hüseyin Əhmədov-dur.

Bizim pedaqoji elmimizin, təhsilimizin kürsüsündə oturan alimlərimiz var ki, hələ də məhdud mövzu dairəsində həvalarını dəyişir, ya karyeralarının qayığısında el - qol atır, ya da istedadsız qohumlarına, yaxınlarına himayədarlıq göstərirlər. Düşünmək istəmirlər ki, xüsusilə, dünyasını dəyişənləri, ətrafındakı seçilən yaradıcı potensialı olanı saysın ki, milli pedaqoji fikrimizi yüksəltsin, təəssüf bunu başa düşmək istəmirlər...

**Yerinə düşmüsəkən: Zaqaf-qaziyada və Orta Asiyada ilk pedaqoji elmlər namizədi və elmlər doktoru Əhməd Seyidovun ölümündən sonra yubiley-lərini kecirmək, 30 ildən artıq.**

Pedaqoji Universitetin "Pedaqogika" kafedrasına rəhbərlik etmiş bir fədakar alim yada düşməmişdir. İşlediyi (50 ildən artıq) kafedrada "Xatirə lövhəsi belə asılmamışdır, universitetin rektorluğu Elm və Təhsil nazirliyi qarşısında məsələ belə qaldırmamışdır. Buna yalnız təessüflənmək olar. Mətiqlə bele çıxır ki, müstəqilliyimizdə belə, kimsəsizlər heç vaxt yada düşmür. Halbuki, görkəmli alimlərimizdən, professorlar A.Abbaszadə, Ə.Dəmircizadə, Z.Göyüşov, A.Qurbanov, M.Mehdizadə, M.Muradxanov, Ağamməd Abdullayev, Mircəlal Paşayev, Cəfər Xəndan və başqalarının hörmət etdiyi Əhməd Seyidov nədənsə ölümündən (1977) sonra xatırlanmamışdır. Orta səviyyəli alımların, pedaqoqların, təsadüfi vəzifə tutmuşların adlarını daşıyan küçələrdən, xatirə lövhəleri asılmış binaların önündən keçərkən Əhməd Seyidovu xatırlayıraq: Azərbaycanda "Pedaqoji məktəb" yaratmış böyük alim, fenomenal pedaqoq, professor Əhməd Seyidov unudulmamalıdır.


Əhməd Seyidov ömrünün son illerini doğulduğu Aslanbəyli kəndində keçirdi, onu torpaq çəkirdi, uşaqlığını və yeni yetməliyini keçirdiyi yurdu. O, kənd qəbirstanlığında dəfn olundu. Oğlu, professor Fikrət Seyidovla yanaşı . Mən bir neçə il qabaq yolumu Aslanbəyli-dən saldım. Hər iki müəllimim: Əhməd və Fikrət Seyidovların məzarlarını ziyarət etdim, qərənfillər qoydum: "Uyuyun, mənim əziz müəllimlərim, - deyib qəbirstanlıqdan uzaqlaşdım. Tamamilə ümidsiz bir arzunun içində olduğumu anladım.

Bəyaz pərdəni diaqonal boyu ildirim sürtəti ilə kəsən qatar ekran boyu şütyüərək hansısa məntəqəyə yol almaqdadır. Qatarın hansı məntəqəyə istiqamət götürdüyü çox da eynimizə deyil, əsas diqqət, bir-birini əvəz edən vəqonların sağ və sol cinahlarında yer alan məkan anlayışlarını nadır. Bir şərid kimi uzanıb gedən qatarın sağ cinahında ağız deyəni qulağın eşitmədiyi, dedi-qoduların, şayələrin, kriminal incidentlərin, xoş və xoş olmayan təzahüratların, xəyanətlərin, günah və suçlamaların, hədyanat püşkürən təfərruatların, ikiayaqlı məxluqların boğuşduğu qələbəlikdən ibarət qloballaşma (küresel-ləşmə) sindromuna yoluxmuş sivil dünya, sol cinahında isə ucsuz-bucaqsız, ins-cinsin gözə dəymədiyi, az qala bərri-biyaban ovqatı aşlayan məndəcərlilikdən və bu cadar məkannda, nizam-intizamlı örüşə gedən və bəzən də ikiayaqlı məxluqların törətdiklərinə "nalbəndə baxan kimi" matdəm-matdəm baxan dördayaqlı məxluqlardan-dəvələrdən ibarət arxaik dünya yer almaqdadır.

Bələliklə Çöl... Ucsuz-bucaqsız, az qala üfüqlə qovuşan, göz işlədikcə geniş və intəhəsiz, həradasa möhtəşəm, eyni zamanda sürünənlərin yaşadıqları, özündə əsrarəngiz sirləri qızlayan vahiməli bir məkan... Ele bir məkan ki, insan da, heyvan da, üzərində yaşayan hər hansı bir canlı belə onun qarşısında sanki təzim edib keçmək mecburiyyətindədir. "Çölçü" filmində məhz o, yəni - Çöl, sanki əsas personajlardan biri kimi baş rollardan birini ifa etməkdədir. O, bütün film ərzində ekran boyu göz oxşayaraq, yerdə qalan digər qəhrəmanlar üçün özünəməxsus olan bütün qanun və yaşam üsullarını məhz özü diktə və təlqin edir.

Kol-kos basmış ənginlik... Yandırıcı günəş... Ara-sıra cıləyən yaşı... Səssizlik... Sakitlik... Və maraqlı burasıdır ki, dialoqlar və bəzən də hərəkətlər arasında olan bu sükünet filmən xeyrinə olmuş, onun bedii obrazına çevrilmiş və sanki bir seyirçi kimi bizi də həmin an yabanı, sərt, çıpaq çölün ənginliyinə dalıb, onun sükünet dolu mühitində sakınlarından birinə çevrilirik. "Çölçü" hərçəndi "dinamikadan məhrum" olسا da maraqlı bir yaradılıq məhsuludur. Rejissor Şamil Əliyev qəsdən hadisələrdəki dinamika və aksiyonun ardınca qaçmir, o, Çöl mühitini və bu sərt mühitdə yaşayan insanların biri-birinə olan münasibətini, təmas və davranışlarını sadəcə görməye, anlamağa, dərk etməye çalışır!..

Bu möhtəşəm, eyni zamanda sadə filmində Şamil Əliyev qoca



# Dünyanı fəth edən "Çölçü"

Uluunun, gənc oğlanın və qızın sismasında müdriklüyü, sərimiliyi, təcrübəni, fərasət və bəsirəti, dostluğu, ətraf mühitə uyğunlaşma bacarığını və öz peşəsinə ürəkdən bağlılığı göstərməyə çalışmışdır. Bu qarışım bizi, şüttüyən qatarın şərqindəmi, qərbindəmi və ya sağındamı, solundamı yerləşən insanlığın, xalqların hələ biri-birindən uzaqlaşmadığı, aralı düşmədiyi, əlaqələrin kəsilmədiyi, rəbitələrin qırılmışlığı hər hansı bir sivil dünya və ya sivilizasiyanın qaynaqları olan dönmələrə geri qaytarır.

Bu iki məkanı - arxaik dünya ilə qlobal (küreselləşən) mühiti filmin tam əvvəlinde kolliziyasını bəri başdan öne sürməklə rejsisor Şamil Əliyev sürətlə ötbü keçən qatarın - zamanın əks cəbhələrdə yerleşmiş iki məkanını - qlobal (küresel) dünya ilə arxaik dünyani ayrı-ayrı rakurslardan sərgiləyərək, tamaşaçını seçimə, tərcihə dəvət edir!.. Filmin əcas qəhrəmanlarından biri olan

Ulu əcdadlarının ruhunu duyan bir obraz kimi canlanmaqdadır. Texnologianın müntəzəm inkişafı və süreti qlobalizasiyanın da (küreselleşmənin de ) sürətini şərtləndirir. Müasir insanın sürüru onun mənəvi dünyasının faciesine əvərilməyə başlayır. Min illərlə formalşmış ümum-



bəşeri dəyerlər aşınmağa, ifratlaşaraq deqredasiyaya uğramaq kimi təhlükəyə məruz qalır və bu hal, insanın az qala, biomassaya (biokütleyə) əvərilməsinə və neticədə etibar ilə antropoloji bir katastrofanın yaşamasına (səbəb) nədən olur. Bu katastrofanı çıxdan

dərk edən Ulu qurtuluş yolunda tərki-dünya olub Çöle pənah gətirməkdə və siğinmaqdə görəməkdir.

Qeyd etdiyimiz kimi film qatarın çağdaş sivilizasiyadan uzaq, ot-ələf basmış çölliyyə yaxınlaşması ilə başlayır. Aktyorlardan Bəhrəz Vaqifoğlu, Vidadi Həsənov, Cavidan Məmmədli və Salome Demurianın rol aldığıları və canlandırdıqları obrazları bu çöllüyün başlıca sakınləridirlər.

Kamera tamaşaçıların nəzəri-diqqətinin intəhəsini, ucsuz-bucaqsız çöle yönəldirir. Ulunun oğlu olan balaca çölcü yağışlaşmış bir gecədə atasını dərin yuxudan oyadır. Ata və balaca oğlan qamışdan dam örtüklü

nəql edən Ulu-ata balaca oğlana sanki gələcəkdən xəbər verərək, onun sonradan quş adını daşıyan "Şanapipik" adlı qızla tanış olacağından bəhs edir.

Balaca Çölcünün atası çöldə saxladığı dəvələrə nəzəret etməklə özünü və oğlunun güzaranını bu yolla pul qazanaraq təmin edir. Uzun illərdir ki, komfort və rahat yaşamdan, sivil həyatdan imtina edib uzaqlaşmasına baxmayaq atanın güclü, özü-nəməxsus nizam-intizamı şərtləndirən tələbləri var, belə ki, oğlunu da Çöllə həyatının adət və ənənələrinə uyğun olaraq böyüdür. Atasının hər səhər erkən qalxaraq dəvələri bir qayda olaraq örüşə aparması, olaqda saatlarla gözləyib onlara nəzarət etməsi, yenidən dəvələri haylayıb şər qarışarkən geri ağrıla (xalxala) gətirməsi bir estafet olaraq oğula da keçir. Onların az qala hər gün təkrarlanan, yeknəsək, adı və monoton həyat tərzini göstərdikdən sonra rejissor Şamil Əliyev ustalıkla manevr edərək fövqəladə bir zaman keçidi tətbiq edir: böyükü başa çatan, balaca oğlandan gənc bir oğlana çevrilən çölcü, əsl çoban obrazında yenidən kadrdə peydə olur.

Onlar ata (Ulu) rəhmətə gedənə qədər birləşdə yaşayırlar. Ulu vəfat etdiyidən sonra atasının peşəsini oğul davam edir. Onların şəhərdən kənardə olan tanışları Çöldən uzaqda yaşayırlar və sayları o qədər də çox deyil. Gənc Çölcü yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin bir çobana əvrilir. Gündələrin biri gənc çoban hər zaman olduğu kimi dəvələri örüşdən gətirəndə atasının həmişə oturduğu yerde sakitə gözlərini əbədi yumduğunu görür. Çölin qışda sərt soyuğuna, yayda qo-

Onlar ata (Ulu) rəhmətə gedənə qədər birləşdə yaşayırlar. Ulu vəfat etdiyidən sonra atasının peşəsini oğul davam edir. Onların şəhərdən kənardə olan tanışları Çöldən uzaqda yaşayırlar və sayları o qədər də çox deyil. Gənc Çölcü yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin bir çobana əvrilir....



Ulu (Vidadi Həsənov) isə tərcihini çıxdan etmiş arxaik dünyani, qlobal (küresel) dünyanın fövqündə görərək əldən-ayaqdan uzaq, kimsənin yaşamağı ağılna belə gətirmədiyi ot-ələf basmış çöldə məskən salmağa qərar vermişdir.

Şəhər həyatının süniliyindən bezən və insanlığın təməl dəyerlərini Çöl ab-havasında keşf etməye çalışan, sakral bir bölge olaraq Çöle - "köküne qayidian"



və suvaq çəkilmış daxmada yaşayır və həmin gecə oğlanın sevimli dəvəsi dünaya bir köşək gətirir.

Gerçek bir ferma təəssüratı yaratmasa da dəvə ağılına (xalxal) verilmiş dizayn və təbiilik peşəkarcasına tərtib olunmuşdur. Maraqlı cəhət burasıdır ki, Ata ilə oğuldan ibarət olan bu kiçik ailədə qadın göze dəymir, lakin lap əvvəl burada qadının yaşaması ilə bağlı kadr göstərilir. Bu epi-zodda təsvir olunan qadın balaca çölcünün anası obrazında can-

landırılsa da, lakin o, artıq onlara yaşamır. Çöldəki həyat da çox sadədir. Bu sadə, kəsib daxmada axşamlar ata öz oğluna ara-sıra nəgħillar, rəvayətlər danişir, daş və ağacdan yonulmuş fiqurlarla kiçik tamaşalar göstərir və bu hekayələri

vurucu istisnə illerle sinə gəren atanın səhhətinin günü-gündən pisləşməsi və minvalla onun xəstələnməsi gözlenilən idi.

Atasını dəfn etdiyidən sonra yalnız qalan gənc Çölcü, "yeniyəcəib həyatla" qarşılaşır. Bu səhnələrin birində mükemməl rejissor həlli də diqqəti cəlb edir. Belə ki, atasının ölümündən sonra cavan Çölcü atasının cənəzəsini tek bir dəvəyə yükleyərək şəhərə yola çıxır. Yolun bir tərəfində dəvənin "kəcəvəsində" olan cənəzə, digər tərəfdən isə qarşidan sürətli şüttüyən maşınlar... Arxaik dünya iəqləboqlu dünya bir daha qarşı-qarşıya, üz-üzə gəlmışdır... Çölcü sənaye cəmiyyətindən, həftə öz dövrünün texnoloji tələblərindən belə kənar bir insandır. Çölcünün getdiyi yerde yaşayanlar ona aşağı təbəqəyə mənsub olan insan kimi baxırlar, o cəmiyyətin digər hissəsinin sahibləndiyi "madidi-mənəvi" nüfuza malik deyildir.

(Ardi var)

Xəzər GƏNCƏLİ, Əməkdar artist, felsefə doktoru

**A**zərbaycan rəqs sənətinin o qədər bacarıqlı, hünərlü, nadir rəqqas, rəqqasələri olub ki, kitab yazsaq da hamını əhatə etmək mümkün deyil. Lakin belə sənətkarları məqalələr vasi-təsilə də göz qarşısına, xatirələrə gətirmək, anmaq, onları tanıyanların yaddaşını oyatmaq və doğmalarını sevindirmək olar. Bu yazıda barəsində danışdı-gim rəqqas da sənətdə öz işini görüb, izini qoyub və ən layiqli rəqqas kimi səhnələri fəth edib. Birlikdə ansamblda çalışan rəqqaslar onun haqqında səmi-mi, yüksək fikirlər söylə-məkdə və daim barəsində səhbətlər edib hörmətlə xatırlamaqdadırlar.



# O, “tryuk” rəqqas kimi tanınırı...

## Mahir rəqqas Sərdar Quliyevin həyat və yaradıcılığı



Sərdar Ababil oğlu Quliyev 1955-ci il aprelin 3-də Bakının Əhmədli qəsəbəsində (kənd Əhmədli) anadan olub. 1962-1972-ci illərde buradakı 64 sayılı orta ümumtəhsil məktəbde oxuyub. Məktəbə ilk qədəmlərindən Y.Qaqarın (sonralar T.İsmayılov) adına Mərkezi Pioner və Məktəblilər Sarayında rəqs qruplarında bu sənətə yiyələnib. Burada xalq artisti, məşhur pedaqoq Böyükəga Məmmədovdan çox yaxşı dərs alıb, milli rəqsə aid bütün hərəkətləri, qaydaları mükəmməl olaraq öyrənib və quruluş verilən rəqslerdə oynayaq istədadi, çevikliyi və xüsusi bacarığı ilə yoldaşları arasında seçilib. Onun bacarığından razı qalan Böyükəga müəllim rəqslerdə daim Sərdara sololar ayırrırdı. Solo oynaması Sərdarı daha da həvəsləndirir və rəqse hünerini daha da artırırırdı. Daha sonra o, orta məktəbi bitirən qədər Fiolet klubunda rəqsələr məşğul olub. Onu, bu özfəaliyyət ansamblına B.Məmmədov gətirib, çünkü burada da onun rəqs kollektivi vardi. Sərdar burada da özünü göstərə bilmiş, ekşər rəqslerdə solo yerləre çıxmışdır. Deməlik ki, Böyükəga müəllimin tələbkərliyi burada da öz işini görmüşdü.


Bunu da bildirməliyik ki, həmin dövrə rəqsələr məşğul olan müəllimlər, uşaqlar və gənclərdə xüsusi həvəs, sənətə sevgi, enerji və özünə qarşı tələbkərliyə var idi. Odur ki, həmin illərdə özfəaliyyət kollektivlərindən xeyli bacarıqlı rəqqas və rəqqasələr yetişmişdi və onlardan biri də mövzumuzun qəhrəmanı idi. Sərdar artıq rəqqas kimi göz önünde nəzəri cəlb edir, meydanda görünür və gündən-güne boy verib ucalırırdı. Onun qabiliyyətini nəzərə alıb 1973-cü ildə

məşhur xoreografların, rəqqas və rəqqasələrin, filarmoniya rəhbərliyinin iştirak etdiyi xüsusi yoxlanış vasitəsilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına qəbul ediblər. Həmin zaman əndan milli rəqs sənətində, ansamblın repertuarında tələb olunan bütün hərəkətlər, solo qaydaları, “tryuk”lar tələb edilmiş, Sərdar bütün bunların öhdəsindən gəlmış və layıqli formada yerinə yetirmişdi. O, bu ansamblda 20 il çalışıb və 1993-cü ilde pensiyaya çıxıb. Buradakı illərdə o, Dövlət Filarmoniyasında, Bakının və əyalətlərin mədəniyyət müəssisələrində verilən bütün konsertlərdə çıxış edib. Onun bu ansamblıdakı fealiyyəti çox zəngin, işgūzar, maraqlı, səmərəli və səmballı olub. Sərdar repertuarındaki bütün rəqslerdə, kompozisiya və sütilarda öz solosu ile diqqəti cəlb edib. Xüsüsilə o, bu ansamblıda Fərhad Vəliyevin balet-meyster olduğu dövrədə onun qu-ruluşlarında özüne ayrılan soloları məharətə ifa edib. Sərdar bütün kütlevi rəqslerdə ansambl heyətinin tərkibində olub. “Yallı”, “Qaytagı”, “Nağaralarla rəqs”, “Şalaxo” (Şələqoy), “Qazaxı” rəqslerində və “Azərbaycan süütəsində” xüsusi sənət imkanları göstərib. Onun hər bir solosu alqışlara büründürdü.

Məşhur rəqqas, pedaqoq Etibar Zeynalov: “Sərdarın 17 yaşı olanda o, Mahnı və Rəqs Ansamblına gəlib və dərhal özünü göstərib. Həmin vaxt o, bizimə Ukraynada səfərlərde oldu. Təsəvvür edin ki, ansambla təzə gələn rəqqas artıq səfərlərə layıq bilinmişdi, çünkü hər barədə özünü doğrultmuşdu. Yaxşı rəqqas olmağı öz yerində, həm də əla yoldaşlığı, sədaqəti, səmimiyyəti ilə seçilirdi”.

S.Quliyev 1974-1976-ci illərdə Moskva ətrafində rakət hərbi hissəsində xidmət edib və vətənə döñərək iş yerinə, Dövlət Filarmoniyasına qayıdır.

Sərdar “tryuk” rəqqas kimi tanınırı. Mahnı və Rəqs Ansamblının SSRİ məkanındakı bütün səfərlərində S.Quliyev de olub və hər bir solosu ilə tamaşaçı alqışları qazanıb. O, xarici ölkə saferlərində de çıxış edərək Azərbaycan rəqs sənəti nümunələrinin layıqli tərənnümçüsü və əsl təbliğatçısı olub. 30-dan çox ölkədə çıxış etmək hər sənətkara da nəsib olmur. S.Quliyev Aralıq dənizi sahil-ləri ölkələrindən İtalya, İspaniya, Yunanistan, Türkiye, Misir, Tunis və Portuqaliyada rəqs sənətimizin əzəmetini, məzmununu, mahiyyətini nümayiş etdirə bilən rəqqaslarımızdan biri olub. O, Polşa, Bol-



garistan, Almaniya, Norveç, Yaponiya, Hindistan, İran və başqa ölkələrdə de maraqlı oyunu ilə dərin sevgi və herəretlə qarşılıarıb.

Sərdar Quliyev 1985-1990-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb.

Sərdar Quliyevin rəqs aləmin-də Etibar Zeynalov, Asif Vəliyev, Nazim Abdullayev, Xoşqədəm Qasimov və Elçin Allahverdiyevlə xüsusi dostluğlu olub.

Etibar Zeynalov: “Sərdar xarakterik rəqslerdə, məzəli epizodlarda oynayır və həmisi oyunu marağa səbəb olurdu. O, “Qaytagı”da, “Üç dost” rəqslerində de çox yaxşı oynayıb”.



Nazim Abdullayev: “Biz “turkalenka” deyirik, Sərdar bunu ustalıqla yerinə yetirirdi. Yuxarı tulla-naraq fırlanıb dəqiq olaraq diz üstü düşürdü. Və ya yerde fırlanma-lar edirdi. Belə hərəkətlər onda çox gözəl alınırdı”.

Sözün düzü budur ki, Sərdar rəqs üçün yaranmışdı, elə bütün həyatı bu aləmdə keçdi. Onun bu sahədə pedaqoji fealiyyəti de çox zəngin və səmərəli olub. S.Quliyev 1993-cü il pensiyaya çıxandan ömrünü başa vurana qədər S.Ə-ləsgərov adına 1 sayılı uşaq incəsənət məktəbinin xoreografiya şöbəsində çalışıb. Həmin məktəbdə milli rəqsin tədrisi bilavasitə onun təşəbbüsü, fealiyyəti ilə başlayıb və burada yüksək nailiyyətlər, göstəricilər elə edib. Məktəbin xoreografiya şöbəsinin rəhbəri olub.

1 sayılı uşaq-incəsənət məktəbin-de Sərdar müəllimin yetirmələrin-dən milli rəqs sənətinə daxil olan

rəqqaslar var. Nümunə olaraq həzirdə Mahnı və Rəqs Ansamblının solisti, əməkdar artist Elnur Süleymanovun adını qeyd edirik.

Sərdar müəllim çalışdığı incəsənət məktəbində öz şagirdlərin-dən ibarət “Çovqan” adlı rəqs an-samblı yaratmış və nailiyyətlər əldə etmişdi. Ansambl Gürcüstan, Rusiya, Türkmenistan və Türkiye-də keçirilən festivallara dəvət olunmuş və uğurla çıxış edərək laureat adı almışdır.

Pedaqoji fealiyyətdəki nailiyyətləri nezəre alınaraq Sərdar Quliyev 2009-cu ildə İlın Ən Yaxşı Müəllimi fəxri adına layiq görülmüşdür. Bakı şəhəri Mədəniyyət idarəsi dəfələrlə ona fəxri fərmanlar və diplomlar təqdim etmişdir.

Sərdar Quliyev rəqsədəki nümunəvi fealiyyətinə görə əməkdar artist, pedaqoji sahədə qazandığı uğurlarla görə əməkdar müəllim fəxri adı verile bilərdi. Lakin bunlar diqqətsizlik və haqsızlığa görə baş tutmayıb.

Etibar Zeynalov: “Sərdar həmisi deyərdi ki, yeganə rəqqasam ki, iki nəfər elmlər namızədi yetir-mişən”.

Sərdarın iki oğlu, bir qızı var. Övladlarının hər biri elmə gəlib müdafiə edərək elmi dərəcəye yiyələnilər. Elmir Quluzadə 2003-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasını idarəedici ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Orada müəllim saxlanılıb. Bura qədər Elmir rəqs sənəti üzrə da təhsil alıb. Atasının dərs dediyi 1 sayılı uşaq incəsənət məktəbinin rəqs sinfində oxuyub. 1998-ci ildə orta ümumtəhsil məktəbi bitirərək incəsənət məktəbini də başa vurub.

Sərdar Quliyev 2019-cu il oktyabrın 11-də döyüasını dəyişib. O, doğmaların, sənət dostlarının, yoldaşlarının və onu tanıyanların xatırında bu gün də yaşayır.

**Əhsən RƏHMANLI,**  
**Sənətşünaslıq üzrə**  
**Fəlsəfə doktoru**

**“Onkoloji xəstəliyin qənimi”** - bu adı həkim Djonna Budviq qazanmışdır. Həyatda 95 il ömür sürmüş, 7 dəfə tibb sahəsində Nobel mükafat almış həkim onkoloji xəstələrini təbii üsulla 90 faiz sağalda bilmüşdür.

Qaldı ki onun müalicə üsuluna, bu, uzun illər gizlin qalmışdı. Son vaxtlar bilinib ki, həkim bu uğura kətan toxumu yağı ve yağsız kəsmik dietin gücünü, eləcə də günəşin, D3 vitamininin effekti hesabına nail olurmuş. Gəlin həkimin onkoloji xəstələr üçün hazırladığı dərmanla tanış olaq.

Təzə kənd südündən 1 fincan kəsmik, eləcə də təzə olmaqla 2-5 x.q kətan toxumu yağı, yaxud 1-3 x.q üyüdülmüş kətan toxumu və bir az qırmızı acı biber götürülüb yaxşı-yaxşı qarışdırılır. Məhlul hazır olandan sonra hər gün 1 dəfə yalnız taxta qaşıqla işlir.

Dərmanın qəbulu zamanı qida ya da fikir vermək lazımdır. Birinci si, şəkerdən uzaq durmaqla, əvəzində üzüm və ya üzüm şirəsindən istifadə olmalıdır. Heyvani piyəldən, satışdakı mayonezdən, məşəyi bilinməyən bütün ətlərdən, marqarin yağından və kimyəvi qatlıq bütün qidalardan imtina edilir.

Əvəzində isə hər gün kök, çuğundur şirəsi 2 saat qalmaqla, kərəviz şirəsinin qarışığını, həm də nanə, üzüm yarpağı, qızıl gül qarışından hazırlamış dəmləməni gündə 3 stekan, ilq halda 1 ç. q bal qarışığı olmaqla, içmək xəstəliyin kökünü kəsir.

## Qaynadılmış yumurta, sırke və su şəkərin dərmanıdır

Bunu uzun araşdırmadan sonra tibb mütəxəssisləri deyiblər. Belə ki, yumurtanı qaynadıb qabıqlı temizlənir. Çəngəl və ya diş çöpündən istifadə etməklə yumurta bir neçə yerdən deşilir. Bir gecə yumurtanı sirkəde saxlamaqla növbəti səhər onu yeyib və üstündən bir stekan ilq su içilir. Ardicil olaraq bir-neçə gün bu proseduraya eməl etməklə qanda şəkərin seviyesi normaya düşür.

Onu da bildirim ki, mən özüm də şəkər xəstəsiyəm. 20 gündür məhz bu üsuldan istifadə edirəm. Müalicənin səmərəsinə görə artı şəkər xəstəliyim arkada qalıb...

## İnsana qüsursuz bədən dünyada qiymətli nemətdir

İl ərzində insanın bədənində müxtəlif dəyişikliklər baş verir. Təsəssüf ki, bütün bunların mahiyətinə o qədər də ehemmiyyət vermirik. Fəqət, sağlamlığımızın qayğısına qalmaq məqsədilə bu prosesləri izləmək hər bir şəxs üçün olduqca vacibdir. Size həyatda sağlam ve güzel olmaq arzusu ilə bu barede bir neçə söz demək istəyirəm.

Ürəkdən başlasam, yerine düşər. Sağlam ürək dəqiqlidə 80 dəfə vurur. Cox maraqlıdır ki, o, bu müddət ərzində 5 litr qanı bədənin



# Onkoloji xəstəliyin “qənimi”

## Və yaxud sağlam yaşamaq üçün nələrə diqqət etmək lazımdır...

bütün hissələrinə çatdırıb bilir. Belə olduğu halda il ərzində ürəyin vurma miqdarı 42 milyona bərabərdir. Onu da deyim ki, berk həyəcanlanan, əsəbileşəndə, qorxanda, eləcə də stress keçirəndə ürək öz döyünmə ritmini də itirir.

İnsanın bədənində axan 5 litr qanın tərkibində 35 milyon qırmızı qan zərrəciyi var. 4 aydan bir onlar təzelənir. Sağlam qanda ağ qan zərrəciyi demək olar ki, yox dərəcəsindədir. Yəni 600 qırmızı qan zərrəciyinə cəmi bir ağ qan zərrəciyi düşür. Qan dövrəni düzgün olan insanda nəfəs alma da yaxşı gedir. Adı halda yaşı adam bir dəqiqədə 16 dəfə nəfəs alıb verir. Bu vaxt 8 litr hava qəbul edir və buraxır. Nəticədə bir adam belə hesabla hər gün nəfəsalma prosesində 0,5 litr su itirir.

İnsanın göz yaşı 3 aylıqdan sonra ağlayaraq gözdən axır. Hər gün “istehsal” etdiyimiz göz yaşı isə 5 milli litirdir. Bu rəqəm ağlayıb-ağlamamışımızdan asılı olmayıaraq, il ərzində dəyişilməz qalmaqla 1,5 litre çatır.

Gözəl bağlı daha bir maraqlı fakt. İnsan gözü hər 3 saniyədə bir qırılır. Bir ildə isə göz qırpmaları sayı 10 milyona bərabər olur.

Baş bədənin əsas hissəsidir. Orta hesabla hər bir başda 100 min saç soğancığı bitir. Saç ayda 1 sm uzanır. Gündə isə 150-300 saç itirir ki, bu da ilde 109500 saç deməkdir. Hər bir saç başımızda 2-6 il qalır. Saqqal tükəri isə gündə 0,38 mm uzanır.

İnsanın dəri il ərzində 3 dəfə dəyişir. Dərinin ölmüş hissələri 120 gün müddətində yeniləri ilə əvəz olunur. Gənc insan dərisində təqribən 7,9 litr su var. Hər gün tərəyərək dəri vasitəsi ilə adam 2 litr su itirir. İtirilən su nisbəti tərləməyə kimi yenidən bərpa olunur.

Bədənin bir üzvü olmaqla dirnaqların rolu həyatda hər kəsə aydınlaşdır. Dirnaqların artım sürəti çox aşağıdır. Belə ki, ay ərzində 0,5 sm uzanır. Əger bir ildə onları kəsməsek uzunluğu 7,7 sm-ə çatacaqdır. Ayaq dirnaqları el dirnaqlardan 2 dəfə gec uzanır.

Bəli, insana qüsursuz bədən dünyada qiymətli nemətdir. Şair də gözəl deyib:

*Qoy eşitsin qohum, qardaş, el məni,  
Həyatın varlığı ellər gözəldir,  
Qüsursuz bədəndə canın sağlığı,  
Qalb oxşayan şirin dillər gözəldir.*

### Çiçəklər beyni müalicə edir

Çiçəklər haqqında alımlar mərəqli bir fakt öyrənilblər. Sən demə, onlar təkcə estetik zövq mənbəyi deyil. Həm də insan beyninin

dir. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, beyin hüceyrələrini qocalmaqdan da qoruyur.

### Sade və ziyanlı müalicə üsulu

Bəri başdan deyim ki, bu müalicə üsulun kökü çox-çox qədimlərə gedib çıxır. Ən əsası isə əsrlərin sınağından uğurla çıxan bir metoddur. Sade və olduqca ziyanlı olan bu müalicə xalq təbabətində “özü-

olan divardakı bir ləkəyə zillətdim. Nöqtəyə baxa-baxa 100-dən 1-ə qədər saymağa başladım. Özü də rəqəmlərin adını hər dəfə tutanda dərindən nəfəs alırdım. Nöqtəyə baxa-baxa, rəqəmləri saya-saya, yavaş-yavaş özüm ilq bir dəni-zin dibinə düşməyimi təsəvvürümə getirdim. Qəfildən hiss etdik ki, göz qapaqlarım qaralır və gözlərimin qarşısı tedricən dumalanır. Bu an gözlərimi aramla bağlamağa başladım. Belə vəziyyətdə yene dərin nəfəsalma ilə 100-dən birə qədər saymağımı davam etdim. Saydıqca, həm də fikrimdə canlanırdı ki, yatmış, dincələn bəliq belə rahat bir məkanda hansı hissələri keçirə bilər. Elə bu rahat məkanı xoş düşüncələr öz dünyama getirdim. Və beləcə də özümüz tam təhlükəsiz hiss etdiyim anda saymağı saxladım.

Vəziyyətdən çıxməq üçün “bir” deyəndə hazırlanırdım, “iki” deyəndə nəfəsimi bir neçə saniyelik saxla-



müalicəsində əvəzsiz rol oynayır. Çin alımlarının sözlərinə görə, nərgiz, novruz gülü, zəfəran, lavanda kimi ciçəklər bir sira müalicəvi xassələrə malikdir.

Belə ki, novruz gülüünün tərkibində qalantamin maddəsi alzhei-mer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağrı kəmliyə, eləcə də beyin qan dövrənin xroniki pozguntuları zamanı faydalıdır. Bu madde orqanizmdə asetilxolinin qatlılığını artırır.

Asetilxolin neyronlardan gələn məlumatların ötürümsinə görə məsuliyyət daşıyır. Qalantamin nərgizin tərkibində mövcuddur. Bu ciçəyin eyni zamanda xərcəng əleyhinə xassələrə malik olduğu güman edilir. Eyni zamanda Sidneydən olan alımlar müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir. Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzlukdan xilas edir, həm də ağrı və aqressivliyi azal-

nü təlqin” adlanır. Mən özündə təqribən 1990-ci ildə belə bir metoddan istifadə etmiş və onun səmərəsini də yaxşı görmüşəm. Belə ki, 1981-ci ildə ordu sıralarında futbol oyunu zamanı ciddi zədə alıdım. Uzun müddət həkimlərə müraciet etdim, müxtəlif müalicə üsullarına el atdım. Ancaq bunların heç xeyri olmurdu. Günlər keçdikcə ağrıları azalmaq evzəvinə artırdı.

Atam poçtalyon olduğuna görə evimizdə müxtəlif qəzet və jurnallar olardı. Bir dəfə əlimə rus dilində olan qəzet parçası düşdü. Onu oxudum və ağrılarına çare tapa bildim. Özümü necə müalicə etməyim barədə məlumat versəm maraqlı olar.

Qəzeti oxuya-oxuya “özünü təlqin” müalicəsinə başlayanda əvvəl organizmimi tam sakit vəziyyətə getirdim. Bununla sağlamlaşdırma mənədə eminlik yarandı. Sonra divara 8 addım aralı kreslədə rahat əyleşib və baxışımı gözümün istiqamətindən 30 santimetr yuxarıda

dim. “Üç” ə çatanda isə gözlərimi açdım. Gözlərimi açandan sonra az müddət ərzində rahat halda əyələşdiyim kreslədən durmadım. Hiss etdim ki, artıq keşkin baş ağrıları gedibdir. Tam sağlamlaşdan ötrü özümü bir neçə dəfə bu üsulla müalicə etdim. İndi coxdandır baş ağrılarından əziyyət çəkmirəm.

“Üzünü təlqin” müalicəsindən hər bir adam müalicə oluna bilər. Sağlam həyat üçün bu olduqca faydalıdır. Onu da deyim ki, insan organizminin gizli qüvvələri çoxdur. Özünü sağlam olmağa yönəltmək üçün bu qüvvələrin qədir-qiyəmətini bilmək və buna inam lazmıdır. Elə həyatın gözəlliyi, şirinliyi sağlam canla bağlıdır. Qoy hər açılan səhərimiz üzlərdə təbəssüm, ürəklərdə sevinc olsun. Onda yaşadığımız işqli dünya heç vaxt öz gözəlliyyini itirməz...

**Hazırladı: Zəfər ORUCOĞLU,**  
**Azərbaycan Jurnalistlər Birliyinin üzvü**